

I. AFANDIJEV

АРХИВ

Kənddən məktublar




AZƏRBAYCAN




ƏFƏNDİJEV İLJAS

Kənddən
məktublar



AZƏRNƏŞR
Bədii ədəbiyyat şə'vəsi
Bakı - 1939



BİRİNÇİ MƏKTUB

Əziz dostum Kamal!

Mən bu saat əz doqma kəndimizdə balaça və işyqlı stəqəmdə oturub sənə məktub jázzyram...

Qomissarlıqda mənə, Bakıda qalıb qliniqalardan birində işləməji təklif etdirilər. Kəndə getmək istədijimi bildirdikdə, oradakı jekəburun bir maşinistqa jəndəmsiz dodaqlarınış istehza ilə byzərək: «Kənd o qədərmi maraqlıdır?»—dedi. Bundan başqa jenə də ətrafda olanların bir coxu mənim kəndə getmək arzıma cox istehza ilə janaşdalar. Bu, mənə bir az kəndə qarşы şybə ojatdysa da mən səzymdən donmədim. Ona gərə də fajton məni təzə qajırılmış, geniş şosse jolu ilə «Q» kəndinə doğru aparırkən qəlbimdə anlaşılmaz bir kədər vardı...

Sakit daqların dəsy ilə qıvrıla-qıvrıla uzanıb gedən bu jol, mənə uzaq kecmişləri həttdəradır... Bu jolun kənarındakı kol-koslar, yystı mamyrıb boz qajalar, enli jarpaqlı fındıq ağacları tənə bir ana kimi şirin və tanrış gəlirdilər. Sankı onlar tənə:—«eh Qanba... bu sənmisən?» dejirdilər... Mən onlara qarşılıq qəlbimdə doqma və şirin bir ujuşuqluq hiss edirdim... Jədymda əski coçuqluq xatirələri canlanırdı:

— Budur qəşən buzlu şəfəqləri yfyqdə qızartı... Aqaclardan sallanan buz salqımları almaz kimi parıldayıb... Vısaq kimi kəskin, şaxtalı sabah kyləji əsir... Meşə uquldaşıb... Mən çəndər bir şala bırynmış, ajaqlarında jaş və jırtıq carxıqlarıb, əmimin odunla jıklənmiş jorqun-bezgin atınb şəhərə doğru dəhləjirəm.

Fajton aqyr-aqyr irəliləjir, fajtoncu pəstdən zymzymə edirdi... Kəndimizin sakit, kədərli axşamların jadıma gəlirdi... Baçalarından burula-burula tystı cıxan alçaq, qara damlağımız, anamın kədərli siması, aqyr addımlarla kəvşəndən kəndə qajıdan arıq mal-qara, jırtıq çyrçyməli coban... daha bilməm nə qədər tutqun, qyssəli xatırələr xıjalımdan syzylyb kecirdi... Mən, kədərli axşam qaranlıqlarında işdən qajıdan qaş-qabaqlı, çəndərgi kəndliləri gəryr kimi olurdum...

— Dejəsən taj cətərg..

Fajtoncunun səsi təni juxudan ajyldıb. Başlıq qaldırdıb. Gynəş əjilmiş, hava qaralıdıb.

— Ora haradır?

— Bəs əz kəndiniz tənəmərsən?

— Nə danışırsan əshi? Ora bəjəm bizim kənddir?

— Bəs haradır?

— O qədər işəq nədir?

— Elektrik lampaları dajna.

— Aj dajb bəjəm kənddə elektrik var?

— Pah bəs nezə... böyük motoru var... dejəsən joldaş doqtor kənddən çıxdan cıxıtsan?

— On dərd ildir.

— Eh rəhmətliljin oğlu, indi ora sən gərən dehil...

Artıq kəndə daxil olmuşduq... mənə elə gəlli ki juxu gəryəm... Oeniş kycənin o tərəf bu tərəfində sıra ilə ystı qrametli aq evlər dyzylmış... Pəncərələrə aq ərtiklər cəkilmişdi. Bir pəncərədə gənc bir qız oturub mandalina calırdı.

Fajton böyük və aq bir binanın qarşısında dajändi. Bura səhijə məntəqəsi idi. İcəridən qoça bir kişi cıxdı. Mən onu dərhal tanıdım. Bu Xəlil əmi idi. O vaqtılə cox joxsul bir adamdı. Kənd arasında zarafatçıyıb ilə

məşhur idi. Mənə elə gəldi ki bu on dərd ilində o qoçalmamış, əksinə gumrahlaşmışdı. Məni ən cox hejrətləndirən onun gejimi idi: Aşağı palıd rəngli qostjum, jandan baqlanan kejnək gejmışdı. Başında mahyt şapqa, ajaqlarında təmiz cəkmələri vardı. Bəlkə sən, «burada hejrətli ki bir iş joxdur?»—dejə dyşnəçəksən? Lakin dostum! Bu o Xəlil əmi idi ki, indi təmizcə taras edilmiş yzynə ajlarça ylgyc dəjməzdidi. El dili ilə desək «çəndərəyndən çin yrkərdi».

O, yzynyn mənə tanış, xoş və məzəli ifadəsi ilə:

— Xoş gəldiniz joldaş doqtor!—dedi—biz səhərdən sizi gozləjirik... telefonla səhərdən demişdilər.

Məni tanımadı. Tanışlıq verdikdə jerində donmuş kimi mat qaldı. Məni hejrətlə syzərək:

— Ədə nə dejirsən? Vaj jetim... doğrudan təmə—dejə həjəcanlı səslə mənə janaşdı.

— Bu səssən? Quçaqlaşdıq. O şadlıqından titrəjərək dejirdi:

— Gər... dynjanınp işinə bir bax? Biz elə bilirdik ki, sənin symyjyn də cyryiyb... dejirdik gerən jazlıq harada itib batdı.

Ambulatoriyanın gəzdi. Otaqların hamıyyəti və işçilər idi. Mənim ucun ajyımış otaqları pəncərələrinə limon və qərənfil dibcəkləri qo-julmuşdu.

Bytyn otaqlara baxdıqdan sonra Xəlil əmi məni əz evinə aparmaq istədi. Mən «əzijət verərəm, Xəlil əmi» dejərək getmək istəmədim. O, mənim bu sozymdən incidi. Mən qoşa kişinin kejfina dəjməmək ucun getməjə razı oldum. Cynki bilirdim ki kicik bir daxması var, ailəsi böyükdür, mən getsəin darüşşallıq olacaq.

Getdik, balaça bir baqcaja daxil olduq.

Mən bu baqcaja girən kimi lap mat qaldım. Xəlil əminin eksyrəndə ucan daxmasının jerində gəzəl bir ev tikilmişdi.

Mən əvəmləcəmək ucun hec bir təəccüb eləmədim.

Bizi Xəlil əminin 14—15 yaşlı qızın qarşılıdı. Onun əjnində aq markizetdən qapot, ajaqlarında nazik spartsmen vardı. Gynəsdən janımış gəzəl yzyndə cəvik və sən bir təbəssüm ojnayırdı. Xəlil əmi gylə-gylə qızına dedi:

— Hə qızım elə hej dejirdin ki, təzə doqtor gəlmədi. Bu da sənin doqtorun... Qız qızararaq quş kimi jyngyl bir hərəkətlə mənə əl uzatdı.

— Xoş gəldiniz doqtor!—dedi.

Daşdan tikilmiş iki mərtəbəli bir evə səxdiq. Bu Xəlil əminin iki il əvvəl tikdiridji ev idi. Balaça bir qonaq otaqlına daxil olduq. Otaqları içi jary Şərq jary Jevropa tərzində bəzənmişdi. Ortada aq pərdəli bir jemək stolu

qojulmuşdu. Divarlar və deşəmə, xalıqlarla bəzənmişdi. Kyncdəki balaça bir stolda patefon qojulmuşdu. Lampocqanın yzərində ipək saplarla işlənmiş, sacaqlıb abazor asylmışdı. Qarının baş tərəfində buğda synbyllərindən toxunmuş bir başaq asylmışdı.

Xəlil əminin arvadı Gylsym xala icəri girdi. Mənə «xoş gəldin» elədi. Uça bojlu, qartal burun olan bu «davakar Gylsym» xala mənim anamın qohumu idi. O cox qoçalmamışsa da lakin balaça və açıqlı gəzlərinin ətrafında qırışlar coxalmışdı. Qara, rəngli parcadan təmiz paltar gejimmişdi.

Xəlil əmi mənə goz vuraraq arvadına dedi:

— Aj Gily əjem tənədən bu kimdir?

Gily xala sojuqqanlıb bir diqqətlə yzymə baxdı. Başını buladı.

— Jox balam... tənəja bilmirəm—dedi.

Xəlil əmi şaqqıldağıb gyldy:

— Hə tənəmərsan ki? Bax indi əlinin daşın qoj jerə taj bojnuna al ki, qoçalmışsan... Bax gərmərsənm? Bizim jazəq Əlinin oqlu Qanbajdır.

Gylsym xala əvvəlcə inanmadı.

— Məni dolama aj kişi—dedi. Sonra diqqətlə yzymə baxaraq:

10

— Bıjj doğru dejir—dejə bojnunu qıçaqladı—gəzlərindən tanıbdım. Jazəq anası kimi çejran gəzdyr—dedi. Gözləri jaşardı.

— Jazəq Pəri... kaş indi səni gərojdi...

Bir azdan sonra icəri iki oqlan girdi. İkisi də bir bojda idilər. Bir az qasqabaqlıb kimi gotynən və yzynyn bir tərəfində balaça bir çapıq olan kiciji Azneft institutunun tələbəsi, gəzəl və utançlı gorynyşlı, boiyu işə qolxozda briqadır idi. Briqadırı ancaq gynəsdən janmış iri və qabarlaşmış əllərindən tanımaq mymkyn idi. Hər ikisinin əjnində aq parusindən rubaşqa-şalvar var idi.

Xəlil əminin qızı Mina bizə gilənar mürəbbəsi ilə caj verdi. Cini qablarda cüvəli plov jedik. Hər şejdə sadə bir təmizlik, səliqə gəzə carpxırıb.

Mən Xəlil əmidəm:

— Dejəsən oqlanlardan evlənəni foxdur?— dejə soruştum. O, gylərək cijnini cəkdi.

— Mənə nə dəxli var...—dedi—kejfləri istəjəndə tərpənəcəklər...

Gylsym xala qaş-qavaçlıb təkərək kişijə cərəki bir nəzər saldı.

— Nezə jə'ni mənə nə dəxli var... elə belə dejə usaq qozaltımsan. (Usaq adlandırıcıq böyük oqlunun 25 yaşlı olardı).

Həmçinin gylsydk. Briqadır (onun adı Quludur) qızararaq gəzlərini jerə tikdi. Stu-

11

dent (adı Həsəndir) atasına işaret ilə mənə gəz vurdu. Kişi papirosundan bir qurtum alaraq:

— Aj arvad—dedi—bu, sən ərə gedən vəqt dejil ki, gedəm mən gətirəm. Indi gərək gərsyn bəjənsin... Ikisi də bir-birinin yrəjinə tatsın...

Mən səhbəti çevirərək:

— Qolxozda işlər neçə kecir?—dedim.

Xəlil əminin yzy çiddi bir hal aldy.

— Jaxşədər, bu gərdiyin var-joxun hamşını qolxozdan qazandıq. Bizim kecmiş gyüzərənəməz gərək sənin jadına gəlsin. Indi sənnin saqlıqına kefim cox kəkdir. Korluqun daşını atməşəq... Eh Qanbai, jaxş dynjadır... hajſ ki qoza vəqtəməzə dyşyb... eh saq olaşınqz dynja sizindir...

Onun gəzlərinə kədərli bir kelgə cəkdy. Qaşlar ətəldi. Papirosundan dərin bir nəfəs alaraq fikrə getdi. Mənə elə gəldi ki, altıñs il dynjada əmyr syrən bu adam qoçalıq dərdi cəkir... Gəncliyə qıbtə edir...

Mən gylimsəjərək dedim:

— Qorxma əsi, hələ cox jaşajaçaqsan. Xəlil əmi cijinlərini dartaraq—kim bilir?..—dedi —əmryrmızyn axır saatı da olsa dynjada hec olmasa beş xoş gyn gərdyk...

— Bu il məhsul neçədir?

— Jaxşədər... Bilirsən Qanbai, qolxoz clə bir şejdir ki, gərək işçi olasan. Jaxş işlə, dynja sənindir... Joxsa xalq məndən etəri qazanıtyaçaqkə? İş hər şejin çəvhəridir. Dynjaja işbəq verən işdir. Budej bu qoşaç gəryrsən? (student oqlunu göstərdi). Bakıdan gələn kimi lapatqanlı verdim əlinə, gəndərdim qolxoza gəldiji iki ajda qıraq əmək gyny qazanıb, ezy də iki kilo kəkəlib.

Student oqlan gylərək:—Aj dədə hejləsən dajna tələbəni işlədirsen—dedi və zarafatla mənə gəz vurdu. Xəlil əmi qaşlarçın cataraq:

— Jox tələbəsən dejin gərək səni turşuja basaq?.. Baqışla, xalis inzinar olanda da o lapatqanlındə olaçaq—dedi.

O geçəsi Xəlil əminin kənd carpayılarçın məxsus xoş bir qoxu vətən təmiz jataqçında şirin bir juxuja daldım. Geçə juxumda anam gərdym: O, təmiz paltar gejmış, ipək carqat ərtməşdi. Mən ona nə isə demək istəjirdim, ancaq səsim cıxtırdı.

Səhər juxudan ajyldıqym zaman evdə Xəlil əmi və qızı Minadan başqa kimse jox idi. İşə getmişdilər. Jujundum, təzə inək sydy və qajımaqla caj icdik. Mən Xəlil əmidən bizim kəhnə daxməməzən durub-durmادىقىنلىرىنى سورुşdum. Onun yzyndə mylajim bir təbəssüm çanlandı.

— Nə danışırsan aj baçs oqlu? Daxma zad nədir? Bəjəm gələndə kəndə baxmaqdır?
— Hec olmazsa, jerinə də olsa baxmaq istəjirəm.

— Nə dejirəm... gedək.

Hər tərəfi tənəkklik olan geniş kycə ilə kəlirizə jendik. Kycədə tək-tək balaça uşaqlar, qoçalar gorynyrdy. Namınpın işdə olduğu məlum olurdu.

Xəlil əmi bojyk bir baqçanın qarşılarında dajandsı.

— Bax—dedi—sizin damın jeri budu.

— Bəs bu ev nədir?

— Uşaq baqçasıdır!

Həjətə girdik. Təmiz aq paltar gejinmiş balaça uşaqlar aqaçların altında ojnayırdılar. Onlarıñında iki tərbijəci qız vardı.

Mən həjəti dolaşdım... dolaşdım, o jazıq daxmamızdan kicik bir nişanə də olsa tapa bilmədim... Kecən gynlər onu da ezləri ilə silib aparmışdılar. Gənləmə kədərə bənzər tutqun aqyr bir dujqu cokdy. Kehnə kəndlə barabar dəftərlərdən silinib getmiş qəmgin, aç və zavallı daxmamız jadıma dysdy.

Axşam saatı jalıbz başıma, ətraf daqlara gəzməjə getdim... Ah dostum! Bu daqlar mənə nə qədər səniini, nə qədər mehriban gorynyrdylər... Onlar hec dəjişməmişdilər... Gəz jaş kimi duru, balaça irmaq jerə də jaşlı bə-

jyrtkən kolları arası ilə sallanıb gedirdi. Sərin dərələrdə jerə də kokliklər səslənirdi... Buradan kəndin hər tərəfi gorynyrdy. Sıx bir jaşlılıq icində evlərin divarları aqarılırdı. Gynəşin son şuları evlərin təmiz pəncərələrin də eks edirdi. Orada-burada syry ilə qazlar otlajırdı. Qaýdarkən jolum qoça «Şahcinar» janından dysdy. Ətən gynlər onu daha da qoçaltmışdı. Jaşlı jarpaqlar arasından quru budaqlar gorynyrdy. Onun sakit, tamışlı gevədəsi mənə jazıq anam xatırlatdı. Açıq bir xatirə...

Bir dəfə mən onunla şəhərdən gəlirdim. İstidi bir gyn idi. O, xəstə idi... Otuz kilometrlik yol bizi o qədər jormuşduki ozymyzy zorla bu cinarın altına jetirə bilmədik... Jazıq anam... başınyı cinarın kotyiy ystynə qojaraq dərin, umidsız bir ah cəkmədi...

— Qanbaj!—demisdi.—Həmişə bu cinara baxanda anam jadına salarsan, mən atanın birinci dəfə bunun altında gormyşdym...

Məndə anamın qəbrini gormek ucyn şiddətli bir arzı ojandı. Getdim. Hava tamamilə qaralılaşdı. Qəbristan dərin bir sykut icindəjdi. Anamın qəbrini, başı yzərindəki sojyd aqasından tənəddüm. Onu mən əkmışdım. Bu dilsiz aqaca qarşın gənləmdə qəribə bir үnsiyyət dujdum... Onun altında anam kədərlı

bir xıjal kimi uzanmışdı... Onun üzerinde
cajır və jovşan otların bitmişdi... Mən onun
baş yystyndə xejli oturdum...

Lakin aqlamadım... Onun gözəl simasın
əlyumin son şəfəqi ilə parlarkən:—Oqlum ıbah
aqlama!—demisdi. O soyuq və qaranlıq da-
mımızda xəstə jatarken doqtor arzılamışdı...
Kim bilir... bəlkə də onun titrək həjatı bir ki-
cik myaliçə joxluqundan sənyib getdi...

Otaqıma qayıtdıqdan zaman geçədən xejli
kecmişdi. Radioda həzin bir mahnı oxunurdu.

Mən uzun zaman jata bilmədim.

Sizin: Qanəaj.

IKINCI MƏKTUB

Əziz dostum!

Ye gyn idi ki ambulatorijaja gələn xəstə-
lər, jeni gəlmış agronom qız haqqında danış-
ındırdılar. Bə'ziləri onun gözəlliyini tə'rifləjir,
digərləri kişi xasijətinə bənzər qəribə xasijət-
ləri olduğunu söyləjirdilər... Mən onu gərməjə
cox maraqlanırdım. Ançaq işlər cox olduqun-
dan hələ gəryəşə bilməmişdim.

Axşam ysty Xəlil əmi janıma gələrək:—
Gəlsənə doqtor—dedi—bu gece qılıba gedək,
dejirlər mə'rüzə var.

— Nə haqqında?

— Dejəsən Micurinin təçrybələri haqqında
dadır...

— Gedək dejirsən, gedək.

Axşam saat səkkizdə qılıba getdik.

Bəjyk zal aqzına qədər dolu idi. Həmçün
sakit qulaq asırdı.

Mə'rüzəci üçə bojlu gənc bir qız idi. Biz
lap qabaq cərgəjə kecdik. Gənc qızla nəzər-
lərimiz qarşılaşdı. Mənə elə gəldi ki o, bir
az tutulan kimi oldu. Təxminən bir dəqiqəjə qə-
dər sakit dajanaraq qarşısındakı kaçırba bax-
dı... Sonra fikrini uzaqlardan toplayırmış kimi
tutqun nəzərlərilə baxaraq mə'rüzəsinə da-
vam etdi.

Məni ən cox hejrətləndirən onun gözəlliyi
idi... Qıvrımlı və acıq xurmajı sacları elektrik
işyqında qızılıb bir rəng salırdı. Qara və iri
gəzləri bir az kədərli kimi görünyrdi. Da-
nışdıraqça, inçə və nazik dodaqları qəribə ha-
lələr cızır, balaca aqappaq dişləri ulduz kimi
sajrışırdı. Səsində amiranə bir ahəng vardı.
Nazik və şivərək gərdəni ilan kimi elastiki idi.
O, qətiyyən mən oturan tərəfə baxmadan danışırdı.
(Mən ona cox jaxın oturmuşdım.) Nədənsə mənə elə gəlirdi ki bungu qəsdən edirdi...
Bə'zən fikri daqınpıq adamlar kimi dajanı-

Əlini saclarına cəkir, sonra jenə dəvam edirdi. Micurinin təcrysəbələrini sədə bir dillə izah edir, coxlu həjati misallar cəkirdi. Təbiiyat elmlərinə jaxşır bələd olduqı gərynyrdy. Qolxozcular onu böyük bir maraqla dinləjirdilər...

Sonra o, Micurin işlərini qolxozda tətbiq məsələsinə kecdikdə Xəlil əmi ervasını jırçalajaraq:

— Kişi başlı adammış...—dedi.
Onun saqındakı bir qolxozcu:
— Baçarsaq gözəl işdir...—dedi.

Həmin bu gecənin səhəri mənim istirahət gynym idi... Adətim yzrə meşəjə oya getmişdim. Ova mənim cox maraqlı olduğunu jəqin ki unutmamışan.

Axşama qədər dolaşdım. Hec bir şej vura bilmədim. Bir az jorqunumu almaq ucyn balaca bir təpə yzərində uzandıbm...

Hava xoş və iləq idi. Səmada aq bulud parçaları qərbə doqru yzyr, etədə-bəridə quşlar səsslənirdi... jarpaqlar xəfifcə xısqaldırdı...

Nəzərlərim jarpaqların arasından syzylərək mavi səmanın dərinliklərində itib gedirdi. Hər şej mənə bu səma kimi ajdyn və intahasız gərynyrdy.

Aqaçların arasında ilə mənə tərəf otluja-otluja bir qırqavul gəlirdi. Qlyrub gynəşinin zə-

rif şuları altında onun ipək tyklərindən əlvivan rənglər əks edirdi.

Nişan aldım. Quş diksindi. Ani bir syr'ət-lə havaja qalxan kimi o janki tərəfdən bir gyllə acıldı: Jazъq quş havada yc-derd dəfə hərlənərək lap mənim qabaqıma dyşdy. Jallıbz birçə dəfə gözləri acılyb jumuldu. Gyllə lap gəjsyndəni dəjmışdı. Bu qədər gezəl bir nişancınpın kim olduğunu bilmək ucyn jerimdən səcradıqılm anda (bytyn bunlar hamısbır necə sanıjə icində oldu) qaraqat aqaçları arasından bir qız səcgaşyv cıxdı.

Bu, aqrnom idi. Mən hec fikir vermədən, son dərəcə jyngyl bir cevikliklə quşu jerdən alıb. Onu bir necə sanıjə diqqətlə syzdy... Quşun ervasını, ani bir syrətlə dodaqlarına cıxdı.

— Jazъq quş!

Mən onun qarşısında hejrət və sykutla dajamışdım. O, gözlərini quşun yzərindən aqyr-aqyr qaldırdı...

— Siz də mi' bunu nişan almışdınız?— deyə məndən soruştı.

Mən juxudan ajylyr kimi diksindim.. bir an ezymy itirən kimi oldum...

— Bəli!—dedim—ançaq jaxşır ki atmamışam.

O, mylaim və bir az da laybali bir tonla dedi:

— Necin?

— Vura bilməzdim. Sizin jəmənpəzda pərt olardıم.

Onun gözleri syzyldy. Gylə-gylə və sözləri uzada-uzada dedi:

— Do...qur...danım? Geryrsynyz neçə gəzəldir. Ax mən hec onu vurmaq istəməzdim. Axı 'bu necin ucdudur?..

Dostum! Gənc qızын bytyn hərəkətləri və sözləri mənə qejri-adi bir tə'sir baqışlaşırdı... «Neçə jə'ni nəjə ucdudur??».

— Bilirsiniz... Mən jayım saat olar ki, bu jaramazın tə'qib edirdim. Bu isə, mənimlə əjlənir kimi gah ucur, gah gəzir... Gah da oxujurdum... Ona rəxillijim tutdu...

Mən eż-eżymə «qəribədir»—dejə dysyndym. Onun səsində həjəcanlı bir titrəklik dujułurdu... Mən onun gözəl simassını indi daha ajdən gəryrdim:

Ijirmi dərd-iijirmi beş jaşlarında olardı. Diqqətlə baxdıqda gözynnən ətrafında və alnınnda inçə cizgilər secilirdi. Uzun, sıx və qara kipriklərinin xərif kolgələri onun gözəl gözlərinə romantik bir kədər verirdi... Həmişə təbəssym edərkən adama elə gəlirdi ki, guja o nəjə isə açıq... Gejimi sadə və şumal bədə-

ninə mytənasıb idi. Patrondaşın inçə və elastiki belini o qədər gozəl sıxıq, əlindəki qoşa-lıyə onu o qədər gozəl göstərirdi ki, mən biləxtijar əsatiri amazonqlarla xatırladıم. Mənə elə gəlirdi ki, bu gozəl qız haradansa mənə tənşədər. Lakin mən onu harada germyşdim?... Hec bir şey xatırlaja bilmədim...

— Siz də mi kəndə qajıbdırıvıñız?

— Bəli!

— Elə isə joldaşıq.

Aqaçların arası ilə uzanan əjni-yjry çəqərlə kəndə jollandıq... Sərin və jyngyl bir kylək əsir. Aqaçların jağraqları ahənglə xışıldajıqlar. Gozymyn jəny ilə onu oqrun-oqrun sejr edirdim. O, başınyı jayım sola əjərək gedirdi. Dalçıq ididi. Dejəsen xıjaly harada isə cox uzaqlardajdı... Birdən onun yzyndə inçə bir təbəssym parladı... Bu təbəssymdə fərəhmi, istehzamı bilmirəm ançaq cox inçə bir mənə sezikirdi...

— Dejəsen, siz bizim təzə doqtorunuzsunuz?

— Bəli!

O, daima irəlija baxaraq davam etdi:

— Kand həjati neçədir? Sıxılmışsıñız ki?

— Necin sıxıq? Mənki burda doquldum.

— Hə... buralısıñız?..

— Бәл буралыжам... аңақ он дөрд ildir ki
burdan сұхтмасым.

Мән, dejəsən az qala ezymyn bytyn төрçy-
meji halым нәqlе başlıjaçaqdым. Аңақ о, да-
тыхъртшык кими bir hərəkətlə sezymy kəsdi:

— Гөрəsen bu nə aqasıdər?

О, мәnim sonrakъ suallarыма кəsik və dal-
qып çavablar verirdi. Мән hiss edirdim ki, о,
danışmaqdan cox dysynnək istəjir... Bu мә-
nim izzəti-nəfsimə toxundu. Аңақ dostum!
Onun sımasында o qədər dalqып, əzgin və kə-
dərli bir hal vardı ki, mən hejrat etdim. Din-
mədim.

Kəndə daxil olduq. Ambulatorianып ja-
nynda mən onu qonaq təklif etdim. O, bir azça
qızardı. Dodaqlarında inçə bir təbəssym
doqdu.

— Saq olun doqtor! — dedi — evdə gozləjir-
lər, joxsa məmmunijətlə gələrdim.

Qırqavulu ov torbasından сұхарaraq mə-
nə uzaqtı.

— Bujurun — dedi.

Мәn gətyirmək istəmədim. Israr etdi. Go-
tyirməzsəm inçijəcəjini söjlədi. Aldım.

— Bu şərtlə baqışlaıram ki, — deyə təbə-
ssymlə mənim uzymə baxdı və qırqırtızyz
qızardı — сұхол edəsiniz, bir jadigar olar...
məndən...

Səzlerin axығь dodaqlarında titrədi və
sondy.

— Hələlik doqtur! — dejərək syr'ətlə uzaq-
laşdı. Mən uzun zaman onun arxasınça bax-
dım. Qlejri-ixtijari oz-ezymə rıscıldadım.

— Cox əcəb... qəribədir...

Hələlik dostum, geçən xejrə qalşın.

Sizin: Q.

УСУНЧУ МӘКТУБ

Əziz dostum!

Dynən bizim fermanып baş cobanъ adlı-
sanъ qojunculuq ustası Əlidən kicik bir məkt-
tub aldım. Məni qonaq dəvət edirdi.

Axşam Xəlil əmi ilə ora getdik.

Burada bizdən başqa qolxoz sədri Məhsyn
əmi, iki myəllim və qlub mydiri vardı. Myəllimlərdən biri ovurdılar batıq, boz, cirkli bir
qalustuq baqlamış 45—50 yaşlarında atıq-uzun
bir adam idi. O biri gənc idi, qıvıltı saçları
və cəp gezləri vardı. Qlub mydiri cox şəq ge-
jinmiş, bojnuna ipək şərf baqlamış, gözəl bir
oqlan idi. Bunlardan başqa burda kəhnə qo-
juncu qoça Gylməmməd daşı da vardı.

Biz oturduqumuz jer balaça bir zal idi. Ha-
lə tənglənməmiş pol-pataloqundan təzə tikilmis

olduqu mə'lum olurdu. İki jyzlyk lampocqanın işeqında divardakъ xalcalar laləji-bənəfşəji rənglər calırdılar. Baş tərəfdəki bir xalçada «Lenin və Stalin Qorkide» rəsmi cox inçə bir məharətlə işlənilmişdi. Zalıb juxarъ tərəfində böyük bir tualet gyzgysy qojulmuşdu. Onun baş tərəfində Vorosilovun aqlarla myharibəsindən bir səhnə göstərən böyük tablo asılmışdı.

Əli məni əz həjat joldaş Tykəzlə tanış etdi. Tykəz, yzynyn cizgiləri dyzgyn, qarabəniz, ortabojlu bir qadındır. Kecən il Aqamalı oğlu texniqumunu qurtarmış, indi kənddə su texnikidir. Biz jeniçə oturmuşduq ki qapıya asıldı. Aqronom qız çəsur, sərbəst və şən bir gərynyşlə icəri girdi.

Hamı ilə gəryşdy. Məhsyn əmi gylərək:

— Joldaş aqronom—dedi—belə qaranlıq geçədə tək gəlməkdən qorxmادыны?

— Ax aj Məhsyn əmi, mənə cox sataşırınyz. Birçə qorxmادыңыз...

O, mənim qarşımımdakъ boş stulda oturdu. Jarъ syzgyn bir baxışla mənə baxaraq:

— Neçəsiniz joldaş doqtör?—dedi.—Qırqavulu myqəvvə etdinizmi?

Mən bir az ezymy itirmiş halda cavab verdim.

— Bəli! əlbəttə,

O, Məhsyn əmijə dənərək dedi:

— Həmişə atıçılıqdan dəm vurursunuz. O gyny qırqavulu havada neçə vurdugumu birçə soruşun. Ax dajъ, bilirsən neçə gəzəl quş idi. Onu vurmaqə nə qədər peşman oldum. Axı nə edim... Təqsir doqtorda oldu...

Bu son sözləri dejərkən bərk qəzardı... və diksinər kimi elə bir sərzənişli hərəkət etdi ki... elə bil əlində bərk-bərk tutduqu bir şeji qəflətən jerə saldı.

— Ona gyllə atmaq nə böyük zalımlıq idı...

Onun yzy o qədər təşvişli, qəmli bir hal alıb ki mən «birdən aqlajar»—dejə dyşyndym. Məhsyn əmi qəhqəhə ilə gylərək dedi:

— Aj... haj, haqqında dejiblər ki, «qız yrəji, quş yrəji».

Dostum, e'tiraf edim ki, aqronom qızın (onun adı Çəmilədir) inçə, sərbəst hərəkətləri qarşıyında mən ezymy bir az aqyr və kobud hiss edirdim. Onun bytyn hərəkətlərində jaxşır çəmijjətlərdə dolaşmış, gəryb-götürmiş adamlara məxsus bir hal vardı. Mənə ən cox tə'sir edən onun həddindən cox təvazəkar olmasıydı.

O, hamı ilə, myəlliimin sevdiji bir tələbəsi ilə danışdıq kimi danışındı,

Өз işləri haqqında danışarkən uzy bir az kədərli, ciddi və həjəcanlı bir hal alırdı...

Kənddən bir az aralı, cəkdirməjə başladıqda jeni su arxypn gələcək əhəmijətindən danışarkən:

— Bilirsiniz—dejirdi—nə qədər gözəl olacaq... Onun altındakı boş jerdə bəyik bir baq salaçaq...

Məhsyn əmi sajından bir qurtum alaraq dedi:

— Mənim belə bir fikrim var ki, orada səlviçaq təzə baqın altında bir xəstəxana da tikmək. Haj, nezə olar həkim?

Mən cavab verməmiş Xəlil əmi dilləndi.

— Malades sonın o cal başınpa... Gözəl fizikdir.

Məhsyn əmi cibuqunu jandıraraq.

— Amma hilmirəm nə qədər xərç aparacaq...—dedi—biz hələ gərək baqın ağaclarınpa da Ursiyyətdən gətirdək...

Məhsyn əmi hər bir şey haqqında danışarkən ən əvvəl onun coxmu-azmə pul aparacaq ilə maraqlanırdı. Olduqça xəsisliklə danışırdı... Məsələn:

— Əjər daş filan jerdən gətirsək arabada beş manat qazança qalar... Əjər əhəngi ezymyz jandırıq filan qədər irəli dyşərik.

Xəlil əmi başınpa dañınpa qasçıraq dejirdi;

— Pahi atannan. Zalım oğlu tikiliş adı gələndə həmişə beş qəpik irəli dyşməjii gydyr. Qoj on manat cox verilsin, təki tez tikilsin...

Məhsyn əmi gylərək cavab verdi:

— Atanın goru haqqı əjəm hər şejdə on manat artıq xərcləsək, onda gərək qołxozu xoruza iykləjək.

Xəlil əmi qənaət haqqındakı danışqlardan dilxor idi. Həmişə:

— Bazarlıq nəjə lazımatı...—dejərdi.

Ondan olsajdı mymkyn qədər tez baq da salınardı, xəstəxana da tikilərdi...

Məhsyn əminin danışqlarında isə o qədər iti və əqilli ekonomik mylahızılər vardı ki, mən heyrət etməkdən ezymy saxlaja bilmirdim.

Əlinin fermasında bu il 200 saqmal qojun əkiz doqmuşdu. Bu cox nadir bir hal idi. Bu barədə bir az sohbət getdikdən sonra söz ədəbijjata kecdi.

Xəlil əmi Soloxovun «Ojanıň torpaq» rotapınpa cox bəjənirdi. Orada qarasınpa at satmaqdə bir kəndlini neçə aldatdıqınpa paçlı edərək bizi xejli gyldyrırdı.

Məhsyn əmi Çəfər Çabbarınpa cox bəjənirdi.

— Pahi atannan—dejirdi—kişi Imamjarı, Haçın Əhmədi əcəb jaradıb,

Gylməmməd daýńıň ən cox maraqlandıran Qacaq Nəbi haqqıñdakı qoşmalarын cap olunmaşy idı.

O, Nəbini gərmyşdy.

— Doqrudan da elə kitaþa jazylmaň ijid idi. Aj devlətlilərnən ləz idı... ha...

Səhbət bu çərəjanda ikən mən Çəmilənin hec bir hərəkətini nəzərdən qasırmaýrdım. O, təvaze ilə qulaq asyr, təbəssym edir, jeri gəldikcə ajdaň bir surətdə eż mylahizələrini də əlavə edirdi.

Lakin əzynı mymkyn qədər sərbəst aparmaqa calışmasaňla baxmajaraq mənə elə gəlirdi ki, o, yrəkdən nəjin isə dərdini cəkirdi. Rəngi tez-tez dəjişir, nəfəsi tıncıxan kimi olurdu. Qətijən mənə tərəf baxmaýrdı.

Stolun ystynə cəngəl, bıcaq, salfat, salat, şarab şişəleri dyzyldy. Biz böyük bir iştaha ilə jeməjə başladıq.

Mehsyn əmi Tykəzdən rəça etdi ki bir az tar calsın.

Tykəz tarıny alaraq:

— Bu şərtlə ki biriniz oxujasıp—dedi.

Xəlil əmi yzyny mənə tərəf dutaraq:

— Qadan alım Qanbaj!—dedi—pəstdən birikisini de gəlsin.

Mən oxumaq bacarmadıqым bəhanə etdim. Çəmilə mənə etəri bir nəzər salaraq dedi;

— Jox, doqtorun gəzəl səsi var,

Mən hejrətlə çavab verdim ki:

— Nə bildiniz?

Onun gəzəl uzy qyzardı. Urkək bir utançalıqla:

— Baqışlaýın doqtor—dedi—eləbelə, qara-vaqıł olduqunuz ucun dedim.

Genlymdə bir tutqunluq vardı. Bunun həradan olduqunu bilmirəm. Lakin oxumaq ucun ezymidə şiddətli bir arzı hiss edirdim.

Nə oxumaqym istədiklərini soruşdum. Çəmilə jenə əvvəlki utançalıqla:

— Əzynız nə istəjirsiz onu oxujun—dedi. Gylməmməd əmi dedi:

— Afərin qızıyt, doqru dejirsən oxujalınp gərək yrəji desin.

Tykəzdən, «rast» calmasıny rəça etdim.

Həmş sakit dajanmaýdı. Çəmilə yzyny etəki tərəfə cevirərək divardakı rəsmiñ sejrinə dalmışdı... rastın həzin bəjatısy sərь simdə uzanıb gedərkən nəzərlərim onun gəzlərinə sataşdı. Hejrət etdim. Simasъ aqarmışdı. Dodaqlarının rəngi ucmuşdu. Jazın sonuna doqru cəmənlərdə bitən bənəfşənin də rəngi belə olur...

Tar həzin-həzin dillənir mən oxujurdum...

Qejrə saldıñ mehrini, bizdən sojutduñ aqibət, Tərki-mehr etdin təriqi zylmy tutduñ aqibət, Əhdilər, peimanlər etdin unutduñ aqibət

Həmş ej zalıtm bızımla əldi pejman etdijin

Oxuduqça oğumaq istəjirdim... sanki genlymyn caqlaması ucın sözlər, səslər kifajət etmirdi. Kecmiş gynlərin açı və eksyz qyssələri, rastın inçə liriqası icində etyb gedir.

Əski bir sevgi xatirəmdə çanlanır, titrəjir, həzin nidalara qarşışı. Jaşlı otlar və əlvən cicəklər arası ilə axan şəffaf bir irmaq kimi sallanıb gedirdi...

— Nə zaman rast oxusan mənijad et! Qanbaj!

Bunu mənə o demişdi... O vaqtan indi on dörd il kecir. Lakin onu unutmadım... O açı xatirə, kicik qara bir bulud parçası kimi hər zaman xıjalımda titrəjir...

Onun gözəl gözləri genlymyn quju dərinliklərində uzaq ulduzcuqlar kimi bəzən parlajыr.

Budur... axşamın qəribə qaranlıqların sekyr. Gynəş yfyqdə son nəfəsini cəkir... Onun qızıl şuları lale rəngli buludlarda titrəjir. Daşaltı saj daşlara toxunaraq uquldağı... Uzun və sərin kəlgələr jaşlı meşələrin yzəriliə uzanıb gedir.

Mən Şyşə qalasının Ustıñında oturub atrafı sejr edirəm. Qulaqıma tytək səsi gelir... Kəndimiz jadıma dyşyr. Inçə gylys səsləri eşidirəm. Dənyb baxıram... Məktəb jolda-

30

şım Bojykbəj tanışmadıqym bir qızla qarşısında dajaşı. On uc-on dərd jaşlı gənç qızın misilsiz gəzəlliji məni hejrətə salır. Bojykbəj:

— Ədə, nədi jenə əzyny çin kimi xəlvətə cəkmisən...—dejir.

Qız maraqla mənə baxıg...

— Saq ol doqtor! Anam sənə qurban, sən ki qıjamət oxujanmışsan...—dejə Gylməmməd əmi səslənir.

Xatirələr gərynməz bir syr'ətlə etyb kecir...

Bojykbəj mənə:

— Bazımla tanış ol!—dejir. Mən gözəl qızın balaça və inçə əllərini sıxıram...

Çədṛ dyzyne jenirik. Bir necə xanıma rast gəlirik.. Onlardan birisi Bojykbəjdən:

— Bu gedə kimdir?—dejə soruşur.

Mən «gedə...» dejə bir necə dəfə əz-əzumayırsıldağıram. Izzəti-nəfsim sıbzıldağı. Zərifə (Bojyuyun baçısı) mənim pərtlijimi hiss edir.. qızılgı. Rusça anasına tez-tez bir şejlər söyləjir. Səsinin şikajəli ahəngi məni kevrəldir... Qadınlar bir-birinə göz vuraraq qəhqəhə ilə gilyrlər. Onlardan gənç və gözəl olan birisi:

— Aj Zərifə, bu nə gözəl oğlandır...—dejir. Sonra məndən kimin oqlu olduğunu soruşur.

31

Мән озымы итірім. Нә қаваб верөңдімі
бilmirəm. «О» көндіндө нахъгъсъ Әlinin oğlu
olduqumu xatırlajıram.

Ozəl Zərifə jenə də kəməjimə satır.

— Axъ nə borçumuza kimin oqludur—dejir—Bojyjyn joldaşdır, vəssəlam... Mən tez-
liklə buradan qasəb uzaqlaşmaq, bu kibar gez-
lərin istehzalı baxışlarından xilas olmaq ucun
ozymda kəskin bir arzı dujuram. Zərifə ol-
lərimdən tutaraq cəkir.

— Bojyk, gəlin biz gedək. Mamagil də gə-
lərlər—dejir.

Mən onlarla gedirəm... Haraja getdijimi
ozym də bilmirəm...

Məhsyn əmi sakitə cubuqunu cəkir. O qas-
qabaqlıbdır. Xəlil əmi həjəcanlıdır. O, mən
oxuduqça əbaşın yığqalajır. Təbəssym edir...
Myəllimlərlə klub mydiri nə haqda isə sehbət
edirlər...

Olub mydiri demək olar ki, hec gozymuň Çə-
milədən cəkmir... Lakin qızın fikri uzaqlar-
dadır... Ara-sıra mənə, hiss edilməjəçək dərə-
çədə oqrun bir nəzər atıր...

.... Budur, Bojykbəjgilin zəngin evləri. Bo-
jyjyn gəzəl bəzəkli otaqına daxil oluram. Zə-
rifə ətrafında quş kimi dolanır. Mənə diqqət-
lə baxyı... Bir cox sejler soruşur, «Haralıjam?»,

«Jaý nə ucun məktəb jataqxanaśında tək qa-
lıram?», «Ata-anam coxdanmış vafat etmişlər?»
və i. x... Bu gyndən sonra mən tez-tez Zəri-
fəgilə gedib-gəlməjə başladım. Zarifədən alı-
keciridjim dəqiqələr mənə uzun və sıxılıklı-
gəlir. Mən onu sevirəm! Buna şybə belə ola
bilməz. On beş azablı, işkəncəli qış kecirmis
arzalarla dolu gonlym bu gozal qızın sada,
səmimi nəvazişlərindən pərvazlanır.

Mən getmədijim zamanlar o da darlıxır və
hətta aqlajır...

Bir gyn... mən jenə onlardajam. Bojyk tar-
caşır, Zərifə pəncərədə oturub bəyəja baxı...
Nədənsə o, bugyn bir az kədərlidir. Bojyk
mənə:

— Oxusana—dejir.

Zərifə diksinir:

— Onun səsimi var?—dejir—di bir az oxu
gerək!

Mən oxumuram. O jalvarı... Nəhajət kys-
yb gedir, gonlymda bir aqyrıläq hiss edirəm.
Onun kysyb getməsi məni kədərləndirir... Mə-
nə elə galır ki, dynjada hər şej məndən uzaq-
dır və jabancıdır. Guja hər şej sojuq bir
donuqluqla mənə baxyı... Tar inləjir... mən ja-
vaş-javaş qatar bajatışın nəqməsi altında
yrəjimin dərdini tekməjə başlajıram.

Eşq içində atas saldıñ čana sən,
Ahu kimi syzdyn kecдин jana sən,
Sonqar mənəm, jaşılbaşlı sona sən,
Səjjadından hej aralı gəzərsən.

Oxuduqça iztirablarım artıır. Sanki gənlilikdə jatmış qyssələr simlərin nidası ilə ajylıır. Cırpınyı, cırpınyı, sonra onun janıq təranələrinə qarşışaraq ucub gedir. Aşağıda, baqda gəzimə Zərifə sataşır.

— Malades doqtor! Bytyn həjətəmdə sizin qədər janıqı oxujan germəmişəm,—dejə qılb mydirinin səsi eşidilir. Xəlil əmi başınp jıraqalajaraq onu təsdiq edir... Fikrə dalmış Məhsyn əmi aramsız cubuq cəkir. Çəmilənin siması mehriban və məluldur. Mən zildə oxuğram. Xatirələriməz öz aħınpıń davam etdirir:

...O, bir jasəmən aqaçına səvkənərək qıvıltıım saclarıńı syd kimi aq barmaqların arasında ojnadxı... Uzun kipriklərinin qara kəlgələri onun solqun janıqlarında titrəjir. Saclarıńı uclarıńı aqzına alıır, hırslı cejnəjir. Gəzlərində jaş parlaxı. Barmaqların yzərinə bir damcıyıllur gəz jaş dyşyr... O, diksinir, pəncərəjə baxıır... Məni gerərkən yrkmış çejran kimi səcrajaraq aqaçlar arasında gəzdən itir...

Qatar bitdi. Məni və Tykəzi tə'riflədilər. Gylməmməd paraçırıńı dańıń qaldıraqa:

— Aj çavánlıq... haj—dejə ali cəkdi. Çəmilə ezyny sən göstərməjə calışırsa da ançaq pərişandır. Təbəssymy buz kimi sojuqdur.

... Mən Bəjyklə goryşərək cıhxıram. Jolum baqqandır. Qoz aqaçın janından kecib Çıdxıdyzynə cıhxmaq istərkən qarşıma Zərifə cıhxıır... Mən sarsılxıram... Ixtijarsız olaraq aqaça səvkənirəm. O, qarşısında başı aşaqı dajaňır! Ajın solqun işyqı jarpaqların arasından syzylərək onun içqın simasında dolaşır... Açıq cəhərəjə dodaqların şikaiatlı titrəjir... O, mənim əlimi titrək əlləri ilə tutur: — Qanbaj!

Bu sez onun dodaqlarında həzin bir nida ilə titrəjir... İncəlir və sənur...

— Zərifə! Baqısla, səni kysdyrdym...

Onun qolların bojnuma sarılırlar... Başı ixtijarsız olaraq gojsymə dyşyr... Mən onun cicək kimi tər-təzə dodaqların dodaqlarında hiss edirəm.

Mən:

— Zərifə!—dejirəm, sənin kimi bir xanım mənim kimi bir «gedəni» neçə sevə bilər?

O, kicik vyçudunun bytyn hərarəti ilə mənə sarılırlar...

— Jox Qanbaj!—dejir—mən hec zad bilmirəm, səni sevirəm, vəssəlam.

Bəli dostum! O gezəl qız belə dejirdi...
Qəlbin çoşqun ehtiraslar qarşısında ehtimal-ki o hec bir şej dysynmyrdy... Gəzəl bir ba-har cicəji də arınır beləcə çəzb edir...

Bir dəfə mən ona:

— Zərifə—dedim—mənim atam naхъсъидь.
Sən isə Əlimərdanbəjin qızısan! Məni sevir-sən... Bax mənim hec olmazsa bir jənly pal-tarəm da joxdur...

Doqrudan da məktəb tərəfindən verilmiş je-kə rubaşqa, şalvar içində mən torbaja salın-taş kimi gərynyrdym.

O, mənim gəzlərimdən əpərək demişdi:

— Sən onsuz da o qədər gəzəlsən ki...

Məhsyn əmi çejran ovundan şirin bir səh-bət edir. Hamş onu maraqla dinləjir. Gylməm-məd kişi caj icir, Çəmilə də sehbətə qulaq asır. Lakin nədənsə mənə elə gəlir ki, onun dujuqlar kəjimişdir. Mən isə əz xatirərimə o qədər dalmışam ki...

Budur jenə mən bir axşam onlardajam. Qa-ranlıq... Şyşə geçələrinə məxsus bir qaranlıq... Biz qoz aqasıq altındajıq. Birdən aqasıclar şıq-qıldajıq. Biz diksinirik. Bu anda Zərifənin bə-jyk qardaş Tahirbəjin (o bir aj idi ki Mosqva-dan gəlmisdi. Hıqıq institutunun mydavimi

idi) uzun vyçudu qorxunç bir qəzəblə qarş-ımyzda dajandı. O, qudurmuş bir kinlə mən ajaqdan başa qədər syzdy. Birdən əlindəki cu-buqla lap surətimdən cəkdi... Uzymyn nazıl-dərisi dərhal partladı. Qan axmağa başladı.

Zərifə, zərbə ona dəjirmiş kimi «aj!!» de-jə dəhşətlə cıqırdb, bihus halda jərə jəxıldı. Ta-hirbəj məni jorulunçaja qədər dejdı.

— Get it oğlu! Bir də buralara yzyksən it kimi əldyrərəm. Buna bax? Indi də zir-zibil tajı olmuşuq...

Mən Çədər dzyndəjəm. Qıclarım titrəjir bir daşın ystyndə otururam. Duman cəkilmis Kirsən sərin bir jel əsir. Səmada ulduzlar sajırsıb. Sakitlik. Bir geçədir, bir də mən. Ge-çə, qaranlıq... Qəlbim bombos. Bytyn bədənim-də qəribə bir ujuşuqliq əmələ gəlmış. Bejnime-də hec bir dysynça joxdur. Sanki bytyn insani dujuqlarım ucub daşılmış... Hətta bir an veyn mənə elə gəlir ki Tahir... Zərifə... Boiyk... Onların evləri haradajsa, uzaqlarda bir luu kimi sonyb getdilər... Mən ozury on'ar a min il qədər uzaq vəjad hiss edirəm. Bəjlik-dən səs-kyj gəlir. Mənə elə gəlir ki, oradə başqa bir aləm var... Daqlar, aqasıclar hamşın sonyk gərynyr. Hətta bir az qabaq olub getmiş hadisələr də hafizəmdə donuq bir tutqunluqa cevrilmişdi. Nəhajot uzymyn jərası məni

inçitməjə başlajır... Dəstmalıñm cıxarmaq ucun əlimi çibimə salıram. Əlimə bir dəsiə kaqız gəlir... Diqqətlə baxıram: bu bir dəstə cervondur! Ənçə hejrət edirəm, sonra məsələni anlaıram.

Bir dəfə o qız qızararaq mənə:

— Qanbaj! — deməşdi — mənim eż pulum var... Sənə verəcəjəm, ki qostjum tikdirəsən. Nə olar?

Fəqət mənim pərtlijimi gərərək bojnuma sarınpıñış, yzr istəmişdi. Yrəjim şiddətlə dejynməjə başladı. Sanki şyurumun donu aşımaqa başlajır. Yrəjimdə kin qarşışq bir qəzəb qajnaıjır... Demək bu ərkəvyn bəj qızınpın mənə jazıqə gəlmışdi...

Jerdən qalxıram. Pullarъ dəstimala bykərək qoz aqaçında, bizi posta qutusu vəzifəsi gerən koquça qojuram.

Dejylməjim haqqında kimsəjə bir sez demədim. On bes gyn xəstəhanada jatandan sonra direktorun koməjilə Bakıja dəjişildim. Ondan sonra Zərifəni bir daha gərmədim. Sonralarъ o şirin sevgidən gəlyimdə hec bir sej qalmadı. Hətta bir zamanlar Zərifə adlı bir qız sevmiş olduqum belə mənə qəribə gorynyrdı. Sankı o sevgi də o geçə Tahirin zərbələri ilə dejylmiş, əzilmiş, nəhajət yzymyn qapına qarşaraq axıb getmişdi. O gezəl qızın portreti bəzən xıjalımdan kecdikcə icim-

38

də jaralıb bir qırıqlıq, aşı, sovuq, uşydyşy bir dujqu hiss edirəm...

Artıq geçədən xejli kecmişdi. Qalxdıq. Mən Çəmiləni etyrəməli oldum. Bu, qlub mydiri ilə gənc myəllimin rəsəldəşəb xəsən-xəsən gylmələrinə səbəb oldu.

Geçə quju qaranlıqda, hava xoş idi.

Biz janaş jerijirdik. Nədənsə yrəjim dojynyr, nəfəsim tutulan kim olurdu. Hər bir an uzun və səxhəntib kecirdi.

Nəhajət mən:

— Çəmilə! — dedim — siz də burda coxmu qalacaqsınız?

— Bəli! Mən burda işləjəcəjəm, nəjə soruşursunuz?

— Hec. Baqışlajın, siz haralısanız?

— Azərbajcanlı!

— Harasından?

— Doqtor! Siz lap mystətiq kimi sorusunuz... Baqışlajın, bu sizin nəjimizə lazımdır?

O, o qədər kəskin və aqılıb cavab verdiklə mən sualımdan utandım. Vəzijjətdəki gərginliji jumşalmaq ucun dedim:

— Mənə elə gəlir ki sizi haradajsa gormışəm...

O, ciddi və sojuq bir tonla:

— Ola bilər doqtor! — dedi — adam-adama oxşar...

Mən onun cox həjəcanlı olduğunu hiss edirdim.

Papiros jandırmaq ucun dajandım. Kylək iki dəfə kibriti kecirdi. O, paltosunun qolunu sypər etdi, mənə o qədər jaxın dajaqlaşdı ki, onun ətirli nəfəsini uzymidə dujurдум.

Kibritin işyqı onun simasını işqlandırdı. Dodaqlarında mə'sum bir təbəssüm gərdim...

Ax.. o təbəssüm!.. Onun ifadə etdiyi mə'naları mən sənə neçə təsvir edim?

Onun üçqun simasında səmimi mehribanlıq vardı.

— Siz coxdanlıq papiros cəkirsiniz?

— On il olar.

— Joldaşınız buradadır?

— Neçə joldaş?

— Həyat joldaşınız!

— Mənim joldaşım?? Məniñ joldaşım joxdur!

Bu sözlər aqzımdan o qədər təntimiş cıxdı ki, utandım.

O, daha başqa söz soruşmadı.

Jol üzünü kənddə gərəcəji işlərin planlaşdırından danışdı.

Dejəsən bu məktub cox uzun oldu. Hələlik dostum!

Sizin: Q.

DƏRDYŃÇÝ MƏKTUB

Əziz dostum!

20 oqtjaber

Sən jazırsan ki: Aqronom qızı vurulduğumu bojnuma alıb! Burada utanılaçaq bir şey joxdur! Bu bəlkə də belədir... Ançaq dostum! Bilirsənmi? E'tiraf bə'zən cox aqyr və cətin olur... Onu sevdijimi nə inki sənə, hətta əzəzymə belə e'tirafa utanıram. Bu gylynçdır... dejilmi? Sevgidə nə kimi bir qəbəhət ola bilər? Lakin bu sevgi dujquzu izzəti-nəfsimə dar gəlir... Bu, bəlkə də adı bir xudpəsəndlikdir? Ançaq mənə elə gəlir ki başqların bu sevgini məndə kəşf edəcək olsalar:

— Paho... a joldaş doqtor! — deiçəklər — kənddə gələn kimi başqa xəstələri saqlantımaq avəzinə əzyn xəstələndin. Əzy də dəhşətli xəstəlik... eşq xəstəliyi... Lakin dostum! Ələr məni qınamasajdı, əjilib qulaqına rıçıldardı:

— Sevgi səadətdir... Dujquların ən gözəldir...

Qəlbim o qədər jyngyl, gəzəl dujqularla doludur ki mən hər zaman jerimdən qalxarkən bir jeni səadət aləminə daxil oluram.. Əzymidə bir dev qyvvəti hiss edirəm.

Səhərdən axşama qədər işləjirəm. Lakin jenə də əzümyi tə'min edə bilmirəm. Qarşımı-

da jeni bir aləm qurulur... İnsanlar... həyat, dibi təpilmis meşə kimi jenidən boj atıb gəjərir. Jeni dujqlular, jeni ehtiraslar jaranıṛ. Yrəklər dəjynır.

Mən kicik bir doqtoram! Doqrusunu səjləjim ki bə'zən xəstələrin azlıq təməni hirsləndirir... Mən jəxylənçaja qədər işləmək istəjirəm..

Bir dəfə mən Xəlil əmijə Turgenijevin «Rudini» haqqında sehbət edirdim. O, hejrətlə başınyı bulajaraq.

— El adamı dəjylmiş—dedi—qaranlıq padvalda çyçərən soqan zoqu kimi bir şejmiş...

Xəlil əmi həmişə bizsiz darəxxt. O cox sehbətcildi.

— Qoçalan bojatı sevər—dejir.

O, bə'zən şirin bir təbəssymlə başınyı silkələjərək dejir:

— Jaşamaq jaxşın şejdir.

Gəzləri təəssyflə dumanlanıṛ, başınyı aşa qı salaraq cubuqunu doldurur.. Oqlunu biken gordiyiy zaman:

— Buna bax! Jassarın biri—dejir.—Nədi jenə qaş-qabaqın dynjanı gotyryb? Kaş sən jaşda olajdым. Gərərdin...

Gylsym xala bizə gez vuraraq ona çavab verir:

— Jaxşın ki elə dəjylsən, joxsa qapı bazada qız, gəlin qojmazdən.

— Bəs nezə, sənin kimi marfaxlamamışam ha, gəryrsən nər kimijəm...

O doqru dejirdi.. jaşının coxluquna baxmajaraq başı az aqarmış, janaqların öz tərvətinə itirməmişdi.. Bədəni deli və sağlamdır. Onunla sehbətləşdikdə adama xoş bir ruh iyksəklili sirajət edir...

Mən raýzın uzun geçəclarını onuna kecirəməj iən jaxş romana tərəfi edərdim...

O, o öz jeni həjatı ilə fəxr edir...

— İsləmək dynjasıdər qardas oğlu—dejir—beş-altı il bundan qabaq bu gordiyin dəmdəsgahıñ hec biri jox idi. Uşaqlar da korporidilər. Cəmbərəni cəlbə başdadım arvadınan qolxozda İsləməjə. Indi gəryrsən? dovlətindən babat dolanıṛıq. Maşının jaqı nojut olan kimi adamlıñ da jaqı işdir. İşdəməsən jaqsız arabə təkəri kimi çırıldajacaqsan.. Bizim qolxozda bir Ləliş var. Kecmislərdə ona «Ətçə Ləliş» dejərdilər. Indi bu saatda bir qarou cavılsanıñ icində olur. Ona gorə ki, o jerində qalxanaçan məñ jarım gyn qazanıram. Stalin nizammaməsindən sonra mən yə inək, xəliaq qojuñ, bir jaxşın at qazandım, amma onun bir pişiji də joxdur. Bu belgida hər şejdən sonra raýma altı min manat naqd pul dysdy. Təji nojimo dəjməz? Gır icində yz. Sizin kimi beş qonaq gələndə də yzy qara olmuruq...

Xəlil əmi musiqi «dəlisidir» onun evində jyzlərçə plastinqa var. Mənim ycyn ən maraqlışlı onunla arvadın mybahisələridir. Həmişə cəp danışlırlar. Ançaq Xəlil əmi cox zaman arvada gyzəştə gedir. Arvadın bərk aşıqъ tutduqu bir momentdə bir də gəryrsən Xəlil əmi «pesə dyzdy». Gyldy. Bu zaman Gylsym xala daha da çinlənir...

— Bu kişi məni nezə jandırırt ej...—dejir. Briqadır oqlu az danışan və utançaqdır. Xəlil əmi onun haqqında:

— Qocaq oqlandır... Amma hajſ ki bir az jerə baxandır...—dejir...

Ona belə deməsinin səbəbini sonralar əyrəndim.

Xəlil əmi dejir ki:

— Aj çapım, belə çahıl gərməmişəm... Əmryndə başınp qaldırıb bir qızın uyzınə baxmaz.

Onun qoçalmış dujqlarında əçaib bir aq-gezlyk var. Bu, sonsuz jaşamaq ehtirasıbdır. Onur dəfələrlə ah cəkərək «eh çavanlıq...» deməsi bu dujquunu nə gəzəl ifadə edir...

— Eh doqtur...—dejir—kaş indi onça jaşım olardı. Nezə jaşamaq lazıım olduğunu əzym bildərdim... Nec raijb vaqlarъ kəvsənə fikir vermişənm? Gəryrsən ki saralıb qurumuş otlarыn arasından təzə çavan otlar gejərib qal-

ğı. Bax ınsan da belədir. Əsən ky'ləklərin, jaqan jaqışlarıb qurumuş otlara nə fajdası? Təzə gejərənlər ycinsə hər şey var...

— Səhv edirsən Xəlil əmi! Ot qurujanda jer ona şirə vermir! Sənin ycyn isə həyat jenidən başlajır.

Dostum! Mən cox zaman oz-əzymdən soruşuram: Nədən bu kişi oz qoçalıqına bu qədər təəssyf edir? Buna səbəb hansı dujqudur. Bu, hər halda Mopasandakъ «qoçalıq», «jalnəzliq» qorxusu dejil! Bu jeni qurdugumuz xoşbaxt gəzəl bir həyatda əmrynyн coxunu əlyim arzısbı ilə kecirmiş bir adamın jenidən əmələ gələn səndyrylməz, qavaqъ alınmaz bir jaşamaq ehtirasıbdır.

Çəmilə fevqəladə ibir qyvvətlə calışır... Ajaqlarında uzun boqaz botinlər, əjnində xəz gedəkçəsi olduğu halda onu kəndin hər bir jərində gərmək olar. Burda arx cəkdirir... Orda ağaç artlaşdır. Qadınlar qlobunda əl işi dərnəjinə rəhbərlik edir... Kəndin gynajılrında oturub səhbətləşən qoçalar onun haqqında:

— Təəccybly qızdır—dejirlər—adam oz atasınp işinə bir belə çan jandırırmaz...

Xəlil əmi mənə dejir:

— Qardaş oqlu mən əmrymdə belə arvad tajfası gərməmişəm. Bir gyndə dərd ijidin işini

göryr... Amma dejəsan qardaş oğlu öz aramızdır onun nə isə gizli bir dərdi var...

— Nədən bilirsən?

— Gözləri anasınış itirmiş quzu gəzəy kimi məluldür...

Mən doğrudan da ondakı enerzijə heyrət edirəm.

Onun mənimlə rəftarlı da cox maraqlıdırlar: Həmişə mənimlə az və son dərəcə təvazələy danışır. Hətta man hiss edirəm ki, o mənə az-az gərynməjə calışır. Biz jalnz içtimai işçilənlərlə, Xəlil əmigildə, klubda gəryşə bilirik, sehbət isə bəzi suallardan ibarət olur:—Filan qolxozcu azarlajıb, ora getdinizmi? Malareja ilə mybarizə neçə gedir? Filan xəstənin vəzijjəti neçədir? Vəssəlam!!...

O, necin məndən qacır? Joxsa gizli bir dərdimi var?

O, bytyn hərəkətlərində bir şey itirmiş adama bənzəjir...

Mən ona qarşılık olan dujuqlarımın sezməsi ucun kicik bir hərəkət belə etmədim.

Biz sosializm jarışına girmişik. Mynsyflərimiz də Xəlil və Məhsyn əmilərdir. O, hər dəfə məni gerərkən:

—Vaj doqtor!—dejir—qorxuram, birdən məni keçərsiniz... ha... jox əksini guman edirəm... Mən bu jaz on beş min mejvə aqasə gəjərdə-

çajəm. Amma siz hej gəzləjin ki bir adam xəstələnəcək...

Bytyn bunlara baxmajaraq mənə təsəlli verən birçə şey var: Hər zaman məni gerərkən gizlətdijinə baxmajaraq jenə də onun həjəcan kecirdijini hiss edirəm.

Jəqin ki sən buranı oxujarkən «Məşdi İbad demişkən» dejə dysynəcəksən... Nə isə.

Hələlik. Geçən xejrə qalsın.

Sizin: Q.

BEŞİNÇİ MƏKTUB

Əziz dostum!

Aqronomiya qarşılık olan «dujuqlarımın son tələini səbrsizliklə gözlədijini» jazırsan. Indi ki maraqlanırsan, o zaman məni məktublarımın uzunuqunda təqsirləndirə bilməzsən. Sən maraqlandıqın ucun mən məsələni bu qədər ətraflı jazıram. Quşaq as!

Iki gyn bundan əvvəl mən cəçiq bağcasına baş çəkiş qajıbdərdim. Jolum Çəmili olan evin janından dyşdy. İstər-istəməz onlara dendym. Evdə onunla bir jerdə olan dul bir qadımdan başqa kimsə jox idi. Bu qadın məni tanrıyırda (uzaq qohumluqumuz da catırda). Məni gerə-

көн, дәрдлөшмәjə adam тармыртш kimi gilej-lənməjə başladı.

— Aj oqul belə də qız olar? Elə bil ki bədəni daşdan-dəmirdən tekylyb... Bir dəqiqə bir jerdə durmaq bilmir. Səhərdən-axşama qədər bu aqaçların arasında ləlik-təlik olur. Gah baq araltıladı... Gah pərnik dyzəldir. Indi də bir cuvalın jerini şumladıb ki, nə əbilim «mən burda parq qajıtdırçaqam». Jeməkdən-icməkdən də kəsilib... Çanına birçə tıkə də jazъы gəlmir. Dejirəm—başına dənəm nəzik uşaqsan ezymy bir belə yzmə, eh kimə dejirsən ki... Bir də Qanbaj qadan alım...

— O, mənə tərəf əjildi səsini alcaldaraq, rıçlıtlı ilə əlavə etdi:

— Öz aramızda qalsın, bu qızın nə işə bir dərdi var...

— Nədən bildin?

— Bütün uşaqq-zad dejiləm ki? Gezələr səhərə qədər bax o stolun qabaqında oturub hej fikrə gedir... Dynən gezə mən jatməşdim... O da pəncərəjə sevkənərək cələ baxırdı. Bir xejlaq baxdı... baxdı... ezymy mənə tərəf cevirdi... Mən ezymy juxuluqa vurdum. Birdən onun gözlərindən jaş sel kimi axmaqa başladı... Elə jaşınqı aqlajırdı ki, elə bil etini kəsmişdilər... Başımı qaldırgıb «qadan alım» dedim, «dəli-zad olmamışsan ah... Sənə nə olub...» Bir söz

demədi... Bojnunu quçaqladı. Xejlaq aqladı. Bilmirəm jazъыnın nə dərdi var?

Beləliklə xala xejli danışdı. Urajını boşaltdı. Sonra məni evdə qojaraq hara işə getdi. Mən təəccüb və iztirab icindəjdim. Bu gəzəl qızın nə kimi bir dərdi ola bilərdi?...

Stolun ystyndən fransızça jazъыtş bir roman gotyryb vərəqələməjə başladı. Arasında balaça bir dəftərcəjə rast gəldim. Barmaqlarının tamamilə mexaniki olaraq daftarı adı. Bu, onun gyndəliji idi. Hər nə qədər oxumaqca calışdımsa da olmadı... Dəli bir məraqla aşaqlıdakı sətirləri nəzərdən kecirdim.

«Ah Qanbaj! Doqrudanın bu sənsən? Doqrudanın? Bundan sonra bu dynjada nəjə inanmalı? Bu neçə bir tosadyfdyr? Ah Qanbaj!! Bu qədər uzun myddətdən sonra saqalmaq yzrə olan bir jarayıñ ikinçi dəfə təzələnməsi nəjə lazımdı. Sən məni təxymadıñ. Mən də kecmiş Zərifə haqqında sənə soraq vermədim... Demək səni ikinçi dəfə olaraq jenə itirdim...»

Hərflər gəzimyin qabaqında qarınaqatışqı bir şəkil aldı... Artıq bir kəlmə də oxuya bilmədim.

Bu dəqiqədə sən pəncərədən mənə baxımsı olsajdıñ ehtimal ki dəli olduqumu zənn edər-

din... Bəs... belə... bəs... belə... Həjəcanla ota-qınlı icində obaş-bubaşa var-gəl edirdim...

— Demək bu o imiş... Bəs nəjə tanışlıq vermirid? Mən ona nə etmişdim? Əqlimdə dysynnyjym bytyn bu sözləri bərkdən əz-əzymə tikrar edirdim.

— Qəribədir... İap juxuja oxşajır... Bu də-qıqdə qarşılıqlı acıldı. O, daxil oldu. Qarşıya səvkənərək hejrətlə mənə baxaraq qaldı...

Mən:

— Zərifə!!—dejə astadan onu saçırdım... Onun yzy ely yzy kimi aqardı... Dodaqların soldu. Ajaqda durmaq üçün qarğıdan jarpıldı.

— Gəzlərim nə pis qaraldı—dedi.

Hələ məni qorxutdu. Onu iki qollarımla arasına aldım. Bojnu, bicilmiş synbyl kimi qatlandı. Başın qolumun ystynə dyşdy. İki-yc də-qıqdə qədər biňhus halda qaldı. Sonra gəzlərini aqyr-aqyr qaldırdı. Diqqətlə uzymə baxdı. Bəbəkləri bəjydy. Gəz qapaqların qara bir jarymla dairə vurdu. Gərynməz bir syrətlə mən onun titrək və gəzəl dədaqların dədaqlarımda hiss etdim... Sonra bir şeidən qorxurmuş kimi gəzlərini jumaraq uzyndı gəjsymdə gizlətdi... Nədənsə ona jazъqym gəldi. Niňajət o, qollarımla arasından cıxaraq bir kyrsyjə oturdu...

— Məni baqışla Qanbaj!—dedi.

— Mən sizə nə etmişdim Zərifə? Nədən ezymeniz təndən gizlədiniz?

O, saclarınya dyzəldə-dyzəldə parlaq və kədərlə gəzləri ilə uzymə baxdı.

— Siz tanışmadınpız. Mən də tanışlıq vermediim...

— Nəjə?

— Əvvəlləri uzaq dyşdym... Sonralar da qorxdum...

— Qorxdumuz? Nədən?

— Zəiflik edəcəjimdən... Hissiyyatma hakim ola bilməjəcəjimdən.

— Tatalıım ki elədir. Nə olsun ki?

— Mən elə guman edirdim ki siz evlisiniz...

— Elə olsadı nə olardı?

— Qanbaj! Mənim sizi vaqtı ilə nə qədər sevdijim zənn edərsəm xatırınpızdadı... Bu sevgi siz təsəvvür etdiinizdən cox-cox gycly idi... Aradan keçən illər onu jaralı, əziz bir xatirəjə cevirmişdi... Son gəryşimiz, Qanbaj, qəlbimi taqətdən saldı... Ailəli bir oqlana qarşın gələnlər saxlaja bilmijəcəjim məni qorxutdu... Bu, içtimai bir qız üçün hər nə qədər gylinq də olsa hər halda beləjdii... Ah Qanbaj! Nə üçün insanlar bir-birinin qəlbini olduqu kimi anlaja bilmirlər? Mən istərdim ki qəlbimdə, gələnlərdə hər nə ki var, hamıslı sız gəryb

dujajdýnyz... Sizdən aýryalyň bu on dörd il myddətində cox əzablar, iztirablar cəkdim... Lakin sizi hec bir zaman unuda bilmədim... Bəlkə də bunlar indi sizə bir juxu gerynyr... Lakin həqiqət belə idi. Məni sizə baqlajan bəlkə də o qara geçəjdidi, bəlkə də aqyr viçdan əzablarla ididi, bəlkə də deýylmiş, qovulmuş kim-səsiz bir uşaqla açı xatitələri idi. Bilmirəm bu qədər var ki sizi unuda bilmirdim.

O, həjəcanlı və əsəbi bir tonla danışyrdı... Hərdən bir dajanır, gəzlərini jumurdu.

Mənim halım da o qədər jaxşır dejildi... Aqronom Çəmilənin on dört il əvvəlki Zərifə olduğunu kəşf etmək nədənsə məni sevindirmədi... Mən hətta gənlymdə anlaşılmaz bir tutqunluq hiss etdim.

Mənə elə gəlirdi ki, yrəjimdə sojuq bir şej var... Onun gəzəl siması indi mənə bir nev əçaib gerynyrdı: Gəzynyn ətrafındakı cıngilər nəzərlərimdə getdikçə bəyiyut. Onun iri gəzləri mydhiş bir şəfəqlə parlajırdı... Bir an üçün xıjalımdan «Minbir gecə» naqşalarında kə tilsimli qadın obrazları kecdi... Bunun «Zərifə» olmasın mənə bir nev qəribə gerynyrdı...

Mən ondan «Bəjykəjî» soruşdum. Qaşlarы catıldı.

— Onu gyllələdilər!!—dedi.

— Nəjə?

— Otuzunçu ildə Nuxada banditlik elədi, adam əldyrdy, bir cox alçaq qontrrevolucion çınajetlər gordy. Atam nəkərlərinin, muzdurlaşın, onun torpaqlarında qolxoz qurduqlarına dezə bilmədi, sərxoşluqa başladı və sərxoş ikən də ezyndə əldyrdı. Anamın baqrı catıldı.

Bu qızılpə səsində «adi bir sehbət» tonuvardı. Gəzleri bir soiuoluqla parlajırdı.

— Əlimərdən bəjin qontrrevolucion ailəsi tamam daçıqlanınca mən uzaq bir qohumumuzun himajəsi altında Bakıya getdim. Əlibajramov qılıbunda islədim. Zavodda hesablaiçə oldum. Sonra Xarqov kənd təsərrüfat institutuna getdim...

Mən sovin və ciddi bir ifadə ilə:

— Çəmilə!—dedim—bybyn sejədiklərinizə baxmajaraq neçə oldu da sizin qəlbiniz Sovet hekyməti ilə barışdı? Buna neçə inanmaq olar?

Onum siması daha da tutuldu. Başın iazım sola əilli. Gəzleri iazın bir kədarlə qayıldı... Xərif bir ah ilə gejsy qalxıb-endi...

— Tamamilə doğru bir sualdır!—dedi—bilirsiniz Qanbaj! ədalət hər zaman qalib gələr... Doqrudur, ailə façisi ilk zamanlarda mənə aqyr gəldi. Ançaq ucuruma dyşmədim. Mənim

хөшбахтъығым орасында олду ки, жени дынja мәни атмады. Дәрдимә qaldы, охуду. Byтын dujoqularында қәрібә bir гәргинлик başлады. Мән proletar dahilерини охудум. Ve gerdym ki: həqiqəti jalnız onlarıň jazdylarъ kitablardan və qurduqlarъ həjatdan tapmaq olar. Mәnim syurum javaş-javaş əvvəlki şasqynlyq dəvryny bitirib doqru bir istiqamət aldy! Qanbai!

Мән kytlenin icindəjdim... Мән bu kytlenin neçə boj atıb ıwoiydyjyny geryrdym. Мән bu qajnajan həjatda hər sejin jaxşylyqa, səadətə doqru getdijini geryrdym. Мәn həqiqəti, ədaləti hiss edirdim. Мәn «doqrudur! joldas cəmijjət!»—dejə ıbaqyrmaq istəjirdim... Hər sej gezəl və ədalətli idi... Ax Qanbai gənlýmdəki o çoşqun dujoqularъ ifadə ycyn söz tapşıram... Мәn təbiətin ən gözəl baharlyń qəlbimdə, ruhumda hiss edirdim... «Zaman mahir bir doqtordur!» demişlər... Bu, doqrudan da belədir... Zaman kecdikcə faqlar coxalırdı... Bu faqlar mənim şəfa verici dərmanlarım oldular. Onlar gənlomy, şyurumu qandırırlar... Qanbai! inanın ki, mən elə bir ailənin qızı olduguma xəcalət cəkməjə başladıym. Мәn cəmijjətə qarşy nə qədər gynahkar bir «ailənin» qızı oldugumu hiss edirdim. Bu dujoqular aqyr bir daş kimi viçdanıma cəkdy. Mənə qarşy cəmijjətin qajqylyń gordykə, bu aqyr dujoquların

təzjiqi altında qəlbim əzilirdi. Dəhşətli viçdan əzablarы cəkirdim... Mən baqqaraq demək istəjirdim ki:

— Joldas cəmijjət, mən bu jaxşylyqlara lajiq dejiləm... axı tən Əlimərdanbəjin qızıjam!... Lakin cəmijjət ədalətli oldu! O, məni samışra atmadı. «Necə oldu da qəlbin dəjisildi?» dejirsən... Qəlbim dəlişmədi, jenidən quruldu... Ata, ana, qardaş hamşısy... hamşısy sosializm vətəni sevgisi ilə əvəz olundu... Bax Qanbai, bu uzaq kəndə gəlməjə məni kimsə məcbur etmədi... Mən istədijim bir gəzəl şəhərdə jerləşa bilərdim. Mən vətənə qarşy öz borcumu verməjə gəldim...

— Bu kənd boj atıb cicəklendikcə mən də məs'ud oluram.

Beləliklə o, xejli danışdı. Onun danışyqъ jaşlı otlar arasы ilə axan sakit bir irmaqa bənzəjirdi. Səsində қәrіbә bir təbiilik hiss olunurdu. «Bəs adınpızъ necin dəlişdiniz?» sualına qarşy o açın bir istehza ilə gylımsədi...

— O əski həjatımdan bir nişanə bela qalmaması ycsyn—dedi.

Мәn ondan ajrlılaraq dişarъ cıxdaqda artıq aj xejli qalxınışdı. Ajaz bir gecəjdi. Hava sojuq və sakit idi... Tynd quju geiyn dərinliklərində ulduzlar sajrışyrdı. Daqlar tynd kylrəngi bir ərtiyə byrynmış kimi gerynır-

dylər. Aqaçlarын сърдаq гөvdələri bəht apar-
mış kimi vahiməli bir sykuta dalmışdılar...

— O doğrumu dejirdi? Doğrudanın onun
qəlbİ, viçdanıň bu qədər jiksələ ibilməşdir? Jox-
sa o məni sadədil bir uşaq kimi aldadır?

Şybħə sojuq bir ilan kimi bejnimdə syry-
nır, damarlarын ujuşuň acsýlyrdы. Fikirlərim
o qədər qarma-qarşışq bir şəkil aldb ki, o ge-
çə səhərə qədər jata bilmədim. Səhər acsýlyrkən
ilk işim sərhədd myhafizə nacalnikinin janına
getmək oldu.

Hələlik:

Sizin: Q.

ALTЫNÇЫ МӘKTUB

«Şybħələrimin sonu neçə oldu?» dejə soru-
şursunuz.

Mən davam edirəm:

O gyndən sonra bilmirəm necinsə Çəmilə
ilə qarşışlaşmamaqa calşırdым... Onunla qar-
şışlarkən hər tərəfdən dəmir məngənə ilə
səxylan kimi olurdum. Lakin dostum! e'tiraf
etməlijəm ki, ondan kənar gəzmək də mənim
ycyn o qədər asan olmurdu. Əzab cəkirdim.

Ançaq jenə də Çəmilə ilə gəryşməkdən qa-
cırırdым. Nədənsə mənə elə gəlirdi ki, Çəmilə

səmimidir, safdýr və kecmisindən tamamilə aj-
tylmışdır.

Ançaq hissler bə'zən adamı aldada bilər.
Ona gərə myhakiməmdə ona qatış şybħə get-
gedə artırdы. «Bəlkə o, vətən xainidir. Bəlkə
janlız xəjanət məqsədilə bu sərhədd janındakı
gəzəl kəndimizə qədər gəlmışdır» kimi şybħə
məni rahat əuraxnır, dostum!

Hələlik: Q.

JEDDİNÇİ MƏKTUB

Əziz dostum!

Təxminən ijirmi gyn bundan əvvəl, geçə
saat 7–8 radələrində, Araz tərəfdən dalbadal
iki gyllə səsi eşidildi. Bundan bir saat qıdər
sonra qarxmış dejyldy. İcəri çavan bir qızı
əskər gırərək mənim qomendaturada caqırı-
läqəmə bildirdi. Getdik. Həmişə gylər yzly
və zərafatçı olan nacalnik bu dəfə cox ciddi
idi.

— Doqtor! — dedi — bu otaqa bujurun! Jara-
lı var.

O biri otaqa getdik. Mən hejratımdən je-
rimdə qurujub qaldım. Qırvavatın yystyndə al-
qanlılar icində jatan jaralı, Çəmilə idi.

— Нәјә dajanməşvəbz doqtor? Jaranъ myajinə edin.

Nacalnikin gur səsi məni elə bil bəyik bir juxdan ojatdb. Jaranъ myajinə etməjə başladımy. Jara cox aqyr idi. Saq qolunun lylə sypuyjyny gyllə parca-parca etmişdi.

Jaralınyň huşu əzynidə dejildi. Qan cox getmişdi. Onun janaqlarъ, solmuş aqasja gyllərinə bənzəjirdi. Dodaqlarъ ara-sıra sərijirid. Əllərim tamamilə səvqi-təbiilə işləjirdi. Bu dəqiqədə əlimi kəssəjdilər hiss etməzdim.

Jara sarayıň qurtarandan sonra nacalnik:
— Indi dalymça gəlin—dedi.

O biri otaqda jaralı bir kişi uzanmışdı. O, uça bojlu, otuz beş-qırx jaşlańında bir adamdı. Qıçın biri ətdən jyngylçə jaralanmışdı. Mən jaranıq qorxulu olmadıqın nacalnikə sejłədikdə jaralı kinli bir istehza ilə gylimsədi.

— Fərqı joxdur!—dedi.

Nacalnik əhvalatı belə naqyl etdi:

— Doqtor! bu qızınlı jaralanmasın mənə o qədər aqyr gəlir ki, əzym jaralansajdım bu qədər janmazdım... Bu axşam mən adətim yzrə postlarla joxlamaqa getmişdim. Qajıtdıqytımyz zaman janımdakı əskər Araza işarə ilə jaşaça:

— Vaxınlı joldaş nacalnik—dedi. Atazınlı kecilməsi aqyla səqmajan cox geniş və cətin bir jerindən sahilə doğru bir qaralıq irəlişəjirdi.

Biz pusquja jatdışq. Lap bu dəqiqədə qabaq tərəfdə tyfəngli bir qadın gəryndy. Bu, ovdan qajıdan Çəmilə idi. O, bizi gormyrdy. Ançaq gərynyr Arazdan kecəni gerərek birdən aşaqqı jatdışq. Sahilə cıxan adam diqqətlə etrafı nəzərdən kecirdi. Sonra pələdən sahilə bir xırçın cıhxartdı. Çəmilə birdən gizləndiji jerdən sıxradı. Anı bir syr'ətlə o adamın nişan alaşqıq.

— Əllər juxar!—dejə qışqırdı.

Adam əzyny itirdi (onlar bir-birinə cox jaxınlı idilər) bir söz demək istədi, kəkələdi. Çəld əllərini juxarın qaldırdı. Biz qalxmaq istəjirdik ki, birdən sahilə cıhxınış adam:

— Vaj! Baç! Zərifə! aj allah bu nədi? Mən juxumu gəryrəm.—dejə alcaqdan caqırdı.

— Tahir... Bu sənmisən? dejə qızınlı titrək səsi eşidildi.

Mən «aha—baç qardaş jaxşır jerdə tapşıblar... gərək dalı nə olur?»—dejə dyşyndym. Jerimizdən tərpənmədik.

— Ax baç... Mən səni haralarda gəryrəm... Sən bu kənddəmi olursan? Ax gər jaşq qız nə gynlərə qalıb?

— Tahir bəs sən burda nejləjirsən?

— Mənmi? Bakıja gedəcəjəm... bir-iki gynlyjə işim var... Sonra jenə qajtmałyjam... Baçın, tənə indi tələsmək lazımdır... sərhəd əskərləri quşdan aյıqdalar... birdən bizi gerərlər... Ax jazıq baçım, sənin gyl əmryn bu qatışlıqdamy suyujur?

— Demək sən bir şpion kimi sərhəddi gizlin kecirsən?

— Baçın bu nə gylməli sualdır? Joxsa sən də bunlardan olmusan?

Çəmilə iki addım geri səcrədib. Tyfəngi dyzəldidi.

Kəskin bir səslə cıqırdı:

— Dış qabaqıma?

— Neçə? Hara??

— Oomendatura!!

— Zarafatı burax...

— Siz dustaqsıñız!

— Sən dəlimi olmusan?

— Artıq danışqı lazımlı degil.

— Baçın!!

— Əllərinizi tərpətsəniz ələçəksiniz!

— Adam da əz qan qardaşını əldyrərmə?

— Artıq biz qardaş dejilik, dyşmənik. Dış qabaqıma.

— Əllərini, jeddi il germədijin bir qardaşın qanı ilə bojamataqmış istəjirsən?

— Sizə tərpənmajın dejirəm! Joxsa bu saat...

Çəmilənin sezy aqzında qaldb. Tahir səcrajaraq ozyny qatışlıqda vurmaq istədi. Bu anda Çəmilənin qoşalyası acıldı. Tahir jyxıldı. Biz catana qədər o, dirsəji ystə qalxıb, tapançadan atəş acıb. Təkrar bizə də atmaq istəjirdi ki, qızıl əskər onu lej kimi aldb.

Axtarış zamanı Tahirdən saxta pasport, xarıçı razvedqa materialları, silah və başqa şejlər tapıldı. Mə'lum oldu ki, o, xarıçı dəvətin şpionu kimi bizim torpaqa kecirmiş.

— Qızıñ jarasın neçədir?

— Qolunu itirmək qorxusu var!

Çəmilənin halı getdikcə fənalasıldı. Qolunda iltahab əlamətləri gəryndi. Bir necə gyn bundan qabaq onu Bakıja apardıq. Qoça professor jaranı myajinə edərək başıñı buladı.

— Gyllə zəhərli imiş...—dedi..

SƏKKİZİNÇİ MƏKTUB

Əziz dostum!

Xeqli zamandır ki, sizə məktub jazmırıam... Gənləm həm kədərli, həm də sevinçlidir... Çəmilə xəstənaxadən bir qolunu itirmiş cıxdı...

Qolunun kəsilməməsi ucun hərənə lazımlı idisə edildi. Carə olmadı.

— Əjər qolu kəsilməzsə bütyn orqanızın ançaq beş gyn jaşaşa biləcək! — Bunu dejərkən məşhur xirurqun səsində bir titrəklilikvardı.

— Bu qədər gezəl bir qızın qolunu kəsməjə əlim neçə var gəlsin? — dejirdi.

Çəmilə qolunun kəsilməsinə əvvəlcə razı olmadı.

— Bir qolla mən nə iş gərə bilərəm? — dejirdi.

Lakin olymyn sojuq yzy onu buna razı etdi. Xəstəxanədən cıxandan sonra Çəmilənin yzy uzun zaman gylmədi... Hər zaman rezindən qajtılış saxta qoluna baxarkən dodaqlarında bir şikajət ifadəsi əmələ gəlirdi.

Mən ondan:

— Çəmilə, bəlkə daha kəndə qajıltmaq istəmirən — deyə soruşturma peşiman oldum. O, jarımlı istehza bir təbəssymlə:

— Bilmirəm ki, bu fikir başınya haradan gəldi? — dedi — məjər mən kənddəki işləri gəryb qurtardım?

Biz birlükdə kəndə qajıtdıq.

Həyat əvvəlki kimi davam edir. Xəlil əmi son arzularından birinə catdı. O, oqluna toj elədi. Onun oğlu sevdiji bir qızla evləndi.

Qız iki il bundan əvvəl jeddi illik məktəb bitirmiş; indi qolxoza zvena başçısıdır.

Çəmilə əvvəlkindən də cox işləjir... Micerinskidən götirdiyi aqacları əkdi. Bu aqaclar indi mucurlaşır. Onun rəhbərliyi ilə böyük batıqlıq quruldu. Jerində toxmacar əsərlər salındı.

Çəmilə jorulmaq bilmədən işləjir... jeni haqlar, jeni gyllər əkir...

Bəlkə da sən məktubun sonunda bir məsələnin jarımcıq qaldıqını söyləşəcəksən.

Jox dostum! hec bir məsələ jarımcıq qalmamışdır. Mən xəsbaxtam. Çəmilə bir qolunu itirdisə də avəzində mən Çəmilənin əzyniy qazandım. Məni boğan şybha əvvəlkindən dəha şiddətli bir sevgi ilə avəz edildi.

Tojumuzu qolxoza elədik. Cox təntənlə toj oldu. Təfsilatlılıq gələcək məktubumda jázaram.

Sizin: Qənsaj.





QARЬMЬŞ OQLAN

Bahar qynçelajirdi... Biz, jaşlı tarlalar arasında, şışə bir şərid kimi parlajan balaça cajın kənarında oturub xoşallanırdıq. Aprelin ilk caqlarına məxsus iləq bir hava idi. Gynəş tynd qəhvajı bir bulud arxasında gizlənərək yzyny azça göstərir, səmanın bir tərəfini parlaq nure qərq edirdi...

Buludun xəsif kolgəsi səx, jaşlı cəmənlər yzərində titrəjirdi.. Aşağı cəhrajı gyillər, tynd mavi bənəfşələr, aq «danaq्यran» cicəkləri, təzə, şur jaşlı otlar arasında bojunlarыń bykərək gynəşə qarşy gylymsəjir, ətrafa xos qoxular sacırdılar. Daha aşaqıllarda cicəkli baqlar gərynyrdı. Uzaqdan ərik aqaçlarınyń cicəkləri ipək kimi parıldajırt, jarym cəhrajı bir rəngə salırdılar. Aq kəpənəklər ipək qanadlarınyń titrədərək cicəkdən cicəjə qonurdu-

lar. Orada-burada səqətəvən və toraqaiların nəqmələri eşidilirdi. Caiyp aşaçın tərəflərində hejvan syryləri qajəqsız bir gorynyşlə otla-jırdı. Kok bir çamış ajaq ysta dajańıb arxańı-arxańı gəvşəjir... Onun başıla qonmuş saqsaqan, bujnuzlarynyń aqazıb dimdikləjir, hejvan xoşlanırdı. Coban jamaçda dolaşır, ara-sıra jera ojilir, nə isə qorarılıb aqzına aратır. Kok bir dajca anazınyń ətrafında o jan bu jana tullanır, onun qarşısına ijləjir, ehtimal ki, əmmək istəjir... ana, ona e'tina etmir... sojuq bir gorynyşlə ətirli, çavan otaları bicir... Biri qoça hal, digəri çavan iki it bir-birilə ojnajır. Qoça it jorulur, jera uzanmış kicik it onun ətrafında atłyır, dysyr.

Kicik bir ullaq jamaçda dajańıb qulaqlarınyń şəkləjərək həsratla itlərin ojnaqlaşma-larına tamaşa edir.

Janı ysta uzanıb elinə dirsəklənmiş joldaşım dərin bir nəfəs alaraq:

— Eh... bahar... gozəl fəsildir—dedi—by-tyn bunlar insanı həjata saçdırı...

Mən tənbələçə:

— Bəli—dedim.

— İnsan jaşadıqça jaşamaq və seymak istəjir...

— Doğrudur!

— Lakin necə sevgi??—O, bir az dajandı... Gəzləri 'jol cəkdi... Şirin və qajqəsz bir təbəssymlə gylimsədi. Sonra xoş bir tonla əlavə etdi—sakit əbədi, rahat bir sevgi. Ah, sevdijin ibir qızla rahat bir həjat qurmaq nə qədər jaxşdır.

— Siz dejəsən ezymyzdən danışırıxınız.

— Ummüjjətlə dejirəm....

— Evləndijiniz necə il olar?

— Tamam altı ildir?

— Neçə oldu? Sakit, rahat sevgini gərə bildinizmi?

— Bəs neçə... eh... ailə həjatı səadətdir... Balaça oğlumu nə qədər sevirəm, bilirsiniz, lap şəitandır. Səhər tezdən, mən hələ juxudajkan gəryrsən gəlib cəxəb sinəmə... gah burnunu dişləjir, gah dililə qulaqımy qədəqləjir... Mən ezymy juxuluqa vururam «papa... papa...» dejir—«qus oxujur... dur...» Bir də gəryrsən, baqcadan bir dəstə cicək gətirib ansərən saclarına dyzır «Mama... Mama qəsəngdi...» dejir. Lap qıjamətdir...

Çavan myhəndisin badamvarı, gəzəl qara gəzləri şirin bir qajqəszləqlə xumarlandı. Qara və uzun qaslarla juxarıya doğru dartaşıdı. Dyz və kəsmə burnunun qıraqları qıçsqalanıq kimi ehtizaza gəldi. Xərif kylək onun zil qara

və qıvrımlı saclarına ojnadxır. Dyzgyn əqli dodaqlarla mylaim bir təbəssymlə jumuldu.

— Lakin—dejə o, arxassı ystə cevridi.

— Elə insanlar var ki, bytyn əmryrləri boju hərdə isə qurdalanırlar... Cexovun «Qılafla adam» kimi əz qılaflalarına byrynyb evlənməjə, sevgiə vahimə ilə əvəxərlər, axırda da kim biliş başlarına nə gəlir. Belə adamlar, insana tilsimli kimi gərynpurlar... Adam onlara jaxınlışmağı belə qorxur, sanki əz tikən ilə inidiə səni sançaçaq. Məsələn, bir oqlan tənjiyərdim. Qəribə adam idi... otuz səkkiz yaşlı vardı... hələ evlənməmişdi. Bytyn əmryndə hec bir qadın sevməmişdi.

— Nəjə evlənmirsən aj Veli?—dejirdim. O qasıcların catar, sulu və iri dodaqların byzər, salxaq cijimlərini təşvişlə juxară dartar.

— Tapa bilmirəm—dejərdi...

— Nəji tapa bilmirsən?

— Bir saznatelnisini tapa bilmirəm...

Mən:

— Ədə—dejirdim—dynia qurumujub ki, «niuzeli» bu dynjada sənin ucun «saznatelnı» biri tapılmış?

O, ah cəkər, balaça boz gəzlərini qırpar, «tapa bilmirəm də...» dejərdi. Onun nə çut qız arzı etdiyi mənim ucun qəribə bir sırr idi... Mən bu «tilsimli sirri» əjrənmək ucun cox

əmək sərf edərdim... Lakin sərr, sərr olaraq qalırdı. O, buz kimi sojuq, quru bir adam idi.

Bytyn vüçündən gəzəl bir tərəfi vardısa, o da jalıbz həzin səsindən ibarət idi. Uzy copur, burnu sıvri və həddindən ziyadə qabaqca doğru uzanmış bir adam idi. Başının sarı saçları təşrif aparmış, jayımla daz olmuşdu. Zalımyın uzy bir dəfə də olsun gylməzdi... Jalıbz oxuduğu zamanlar uzy bir az acılar, jumşaq bir ifadə alardı... Ona, gəzəl, cırkın mühətəlif tip və xaraqterli qızlar, qadınlardı gestərərdim.

— Hə, 'bu neçədir? (Əlbəttə qızınp razılıqlı o qətiyin dəşyndən mədiji kimi mən də hələlik bunu nəzərdə tutmururdum).

O:

— Jox-dejərdi—mənə beləsi lazımlı deejil. Bir dəfə də olsa ondan—«bəlkə hec o qız məni bəjənmədi»—sozyny eşitməzdəm, dejəsən ona elə gəlirdi ki, dyniada kimi istəsə rədd edilməzdi.

Mən onu cox təngə gətirəndə, javaş və aqyr bir tonla:

— Aj balam—dejərdi—evlənmək zarafat iş deejil, olym-dirim məsələsidir. Gərək ehtijatlı olasan, jaxşır olcyb bicəsən.

— Bəs nə vaqt olcyb bicəcəksən?

— Vaqtı var... əzizim hər şejin əz vaqtı var... gərək iş dyzələ ki, sən də olcyb bicə-

sən, evlənmək zarafat deejil. Gərək elə etmijəsən ki, çamaat sənə gylə... eşşəjə minmək bir ajyb, dyşmək də iki.

O, böyük bir myəssisənin buxqalteri idi. Jaxşır maaş alırdı. Fəqət son dərəcə pis dolanırdı. Jalıbz istirahət gynlərində jeməkhanada nahar edərdi. Qalan gynləri evində ja turp və ja sojutma qartof, cox vaqtlar da soqan-cərək jejərdi. Gəryrdyn ki, idarədən cəxandan sonra bir cərək, bir dəstə də turp və ja vəzəri alıb evə jollanıb. Kehnə boz plاشnının icində onun atıq, donqa vüçüdu meşoqa byrynmış kimi gərynyrdı.

Balaça, qaranlıq bir otaqda jaşaçırdı. Evində alcaq, dəmir bir qravat, ystynə qəzət cəkilmiş kehnə bir stol, bir-iki qab-qacaq, bir də böyük bir sandıqdan başqa hec nə jox idi. Sandıq məni cox maraqlandırdı.

— Jəqin ki, xəzinəsi imis?

Hə... bir gyn ejrənə bildim, kejfinin kək bir vaqtında:

— Bu sandıq nədir?—dedim.

O, ildə, əjjamda bir dəfə gylımsədi... Durub sandıqı acıb. Burada çurbəçyr ipək parçalar, ipək jaılıqlar, qadın ajaq qabları, çempərlər, pambıqça bykylmış kehnə modalıb qızılı bir saat, yc-dərd uzyk, ysty qaralıb bir medaljon, ipək əl jaılıqlar, qara mahutdan ti-

kilmiş bir dəst kişi qostjumu, bir zontik, bir necə gymış qaşqı, əzynyn iri və saralmış bir portreti, bir necə ʃalaça əl ʃıxaqı, daha bir cox xırda-xuruş şejlər vardı.

— Aj Veli nə cox şejin var? — dedim.

O, təmkinlə ʃaşın pı jırqaladı.

— Bəs necə, hamıs və arvad aqapındır.

— Hansı arvad aqapıñ?

— Necə hansı? Bəjəm hec evlənməjəcəjəm?

Mən:

— Hə? — dedim — başa dyşdym, demək həzərəqdır.

— Bəs necə, evlənmək halva deñil ki... Mən tamam 15 ildir hazırlıq gəryəm.

— 15 il?

— Bəs necə?

Dejildijinə gərə əmanət qassasında gycly pulu vardı... Eh qəribə adam idı... Adama elə gəlirdi ki, o nə isə daxili bir aləmdə jaşaıyt... Otuz səkkiz illik əmyrdən sonra hara isə jeni qəribə bir aləmə hazırlaşır.

Əlbəttə bu barədə o, hec kimə bir kəlmə də olsa sez deməzdi...

Bir dəfə mən başqa bir jerə getmişdim. Qa-jıtdıqım zaman onun evləndijini eşitdim... Hejrət etdim... E'tiraf edim ki, bytyn həjaťında bu qədər hejrətlənməmişdim... Bahar vaqtı idi... bir dəstə gəzəl cicək alıb, dostumun gərysynə tələsdim.

— Pah salam, salam.

Dostum ajaq qalxaraq mənimlə gəryşdi. Taxtın ystiyndə bir qadın oturmuşdu. Mən taza gəlinə təqdim olunmasından gözledim. Fəqət dostum na bunu etdi... nə da mən «otur» dedi. Ikimizdə ajaq ystə qalmışdım. O, qızarlıq, bozalarıq, sulu dodaqlarını aramsız marşıdadırdı.

— Hə, nə təhərsən? — dejirdi, nədənsə təşviş icində idi. Səzlər aqzından çıçıq cəhərdi... Nəhajat mən uzymə salıb bir stulda oturdum. Gyly də stolun ystynə qojdum...

Vəli dərin bir həjaçan icindəjdı.

Nə ucynə gəzynyn qırıruq ilə gah mənə, gah da rəfiqsinə qəribə bir nəzər atırdı. Qadının uzyndə istehzalı bir təbəssüm vardı. Mən indi gez üçü da olsa onu nəzərdən kecirə bildim. Otuz jaşlarında sarşın bir qadın idı. Nazik dodaqları qırqırmışlı rənglənmişdi. Aşağı mavi gəzlərinin atrafında sıvri çizgilər gərynyrdı. Syn'i olaraq qasılar tyk kimi nazik və sıvri bir şəklə salınmışdı. Sarışın sacları təzəcə və bir az da həddindən artıq kəsilmişdi. Uzynyn dərisi, cox qrem, pudra tətbiq etmiş yzlərə məxsus bozumtul bir şəkil almışdı.

Əjnində qolsuz qapot vardı. Əllərini qonşunda carpaqlamışdı. Sonralardan eirəndijim

mə'lumata gərə kecmiş Qarabaq bəjlərindən birinin qəzə imiş... Bankda maşinistqa vəzifəsində işləjirmiş.

Evde gəzə carpan dəjişiklik vardı. Evin divarları açardılmış, pəncərələr tor pərdə, stolun ystynə təmiz syfrə cəkilmişdi. Vəlinin sandıqqadakı portreti, qadının deşy cırqlaşdırılmış ilə qabaq-qabaqa, qravatın baş tərəfinə vurulmuşdu. Vəli mahut qostjumunu gejmış, boz rəngli qalstuq baqlamışdı. Qadın oturmuşdan və vəzijjətindən ev jejəsindən ziyadə, qonaqa bənzəjirdi.

O, qaşlarınpı juxarə dartaraq əzgin və bir az da amiranə bir tonla dedi:

— Vəli, durub pəncərəni acsana, yrəjim datxıtgı.

Vəli çəld jerindən səcrədib.

Mən yrəjimdə:

— Aha nə jaman zabitəlidir—dejə dysyn-dym.—Vəli... beləliklə mənim dostum axır ki evləndi.

Mysahibim çibindən bir papiroos cıxararaq jandırırdı. Tysty onun aqzından burula-burula qalxıb uzaqlaşdı. Gynəş buluddan uzaqlaşıb javas-javaş qərbə doğru əjilirdi. Syry otlaja-otlaja bizdən xejli uzaqlaşmışdı. Sajnə sakit, iorqun şırgıltışş eşidilirdi, Xəfif bir kylək əsir,

çavan otların jeləndirirdi. Kylək alca cicəklərinin aq japraqlarınpı ləp biza qədər qovurdu.

Myhəndis, əllerini başınpı altında carpazlaşdırıb qurtum-qurtum tysty buraxıb və bu tysty axıb mavi səmanınpı dərinliklərində ərijirdi. Dodaqların papiroso ojan-bujana oynamayırdı.

— Hə, bəs sonu nə oldu?

O, gylymsədi. Bu təbəssymdə açıqça, istehzamı bilmirəm, kəskin bir şeç dujuldu.

— Eh, dalıb pis oldu... cex pis... evləndiklərindən bir həftə kecməmiş zırgıltıb aləmi getirdi. Hər jerdə sehbət «copur buxalter ilə maşinistqa» barəsində gedirdi. Dejirdilər ki: səhərdən axşamadək dalaşırlar. İlk zamanlarda inanmadım. «Bəlkə şajıədir» dedim. Lakin bir gyn şahidi olduqum bir səhnə məni hər şeja inanmağa məcbur etdi.

Jolum qapılarınpından dyşdy. Bir dəstə çamaat darvazaja toplaşıb içərije boylanırdılar. Uşaqlar aqəclarına dərməşib həjətə baxırdılar... Mən toplaşanlarınpı birindən hadisəni soruşdum.

— Əshi o copur buxalterdi dajna, jenə arvadınnan çanbaza qalxıb.

Mən istər-istəməz həjətə girdim. Nə gərsəm jaxşırdı? Arvad sacların pırtıdaşıq, rəngi qacılış, arxası ystə bir qadının quçaqına

жыхылыш «Aj өлдүм, вай виңдансыз, мәні урек partlamasына salaçaqsan...» дејә съфытърг, аяqlataryp jerə deýyrdy. Veli sapsarъ saralмыш, onun alnynna sojuq kətan qojur, qollataryp, kyrəjini ovusdururdu.

— Nə olub aj Veli?

O, mənə baxaraq əlini aqzynna aparyp qorxaq bir vahimə ilə susmaqымış işarə etdi. Bir təhər qaldıryp evə apardı. Stolun ystypda valerian damçesvvardy. Bir necə damçesu ja tekyb ona icirtdim. O, mənə nazlı-nazlıs baxdy. Sonra da birdən-birə əlimi aparyp cırqlaq sinəsinə qojaraq:

— Bir jaxınp... yrəjim neçə cırqlaryp—dedi. Yrəji adı qajda ilə vururdusa da mən e'tiraz etmədim. Təsdiqlədim.

— Aхъ nəjə dalaşırısyńyz?

— Ox rəça edirəm ondan danışmaýy. Mən bədbaxt olmuşam. Bu tamam dəli imiş... Idarəmizdə çavan bir buxqalter işləjir. Sizin kimi qəşənk və «vəzliyi» bir oqlandır. Gəlib məni idarəjə aparmaq istəjirdi... iş ucun... Bizim bu giç də mənimlən davany tutdu ki nəjə o səni caqyrı? jəqin ki, burada bir iş var... Jox mən onun revnayatlaryna dəzə bilmərəm... Aхъ təqsir məndədir... Siz birçə insafla sejləjin, hec mən ona lajiqmijəm.

— Siz ki, өз xoşunuzla gəlmisiniz...

Mənim son sözlerim onu çınləndirdi. Dodaqların istehza ilə syzdy.

— Pah... өз xoşumla... nə olsun ki? eh... naprasıny...

Mən əjyd-nəsihət etdim. Valini içarı cəvərdiyim. O, sapsarъ saralмыш, dərin bir bohran kecirirdi.

Nəhajət uzun cek-cevirdən sonra onları bartsıbdırdım. İşin belə asanlıqla syllə cevrilməsinə sevinib, getdim. Fəqət məsələ bununla bitmədi... Cırqlıma jenə hər gyn davam edirdi...

— Nəjə geçə kinoda flan oqlana cox baxıb? Nəjə idarədən geç gəlib? Nəjə Veli ona jaj paltosu tikdirməjib? Dava-şavanıň əsas mənzularıny belə sejler təşkil edirdi.

Bir gyn də bir ısaq gəlib Vəlinin məni cəvərdıqıny sejlədi.

Getdim. Jataqdə uzanımyşdə. Xəstə idi. Arvad jox idi.

— Nə olub?

O, titrək, həzin, xəstə bir səslə cavab verdi:

— Açыq eləjib.

— Madamki dolana bilmirsən, ajrı—dedim.

Mən əslində ajrılmışlarıny tərəfdarış de-jildim. Onun rə'jini bilmək ucun qəsdən belə dedim,

O, başınyň buladь.

— Jo...o....q ajtyla bilmərəm.

Gözleri parlادь. Janaqlarъ qyzardь. Uzynyn kyrən və çod tykləri mənə qabartıň ki-mi geryndy. Sinəsi tez-tez qalxыb enirdi.

— Ajtyla bilmərəm...—dejə təkrar etdi. Qurumus dodaqlarъnyň diliňlə islatadь.

Mənim ona jazъqым geldi.

— Axъr, indi ki sevirsən, nəjə dalasъrsy-nъz?

O, ah cekdi. Başınyň əlleri icinə alda.

— Gəzy daqъypqdыr.

— Bəlkə səhv edirsən?

— Jox... hamъ ilə, xysusən çavanlarla na-zynan danışsyr... Ax ilan... elə bil ki, bədəni oddur... Sənmək bilmir. Dejirəm o dydyklə az danış, dejir sənə nə borç.

— Ədə danışanda nə olar.

— Jox... sən bilmirsən də...

— Indi nə etmək istəjirsən?

O, qyzardь. Tərəddyd etdi. Nəhajət əzyny zorlajaraq:

— Get onu gətir—dedi.

Səzlər onun aqzından o qədər əzgin, ja-zıq bir tonla cıxdы ki, mən təklifini rədd edə bilmədim.

— Bəlkə gəlmədi?

— Bir təhər dyzəlt, amandыr.

Uzun əzijjətdən sonra onlarъ jenə barış-dırdaм. Vəlinin kefi kəkəldi. Taza qalstuq baqladь.

Bir gyn qəribə bir xəbər eşitdim.

— Vəlinin arvadъ dasıb—dedilər.

İdarəsinə getdim.

Onun saqqalı uzantış, ovudlarъ batış, uzyunyn symykləri cıxıtış, başındakъ dazın ortasında bir necə jetim tyk bir-birinə qarıştışdı. Gözləri, boqulmaqda olan adamın gey-zynə bənzəjirdi.

Salatı verdim, almada. Mənə kej, donuq, buz kimi sojuq bir nəzər atdı. Xəfiî bir ah cekdi. Başınyň buladь.

İşin sonuna az qalırdы. Oturuğ gəzlədim.

İşdən sonra onu gycələ jeməkhanaya apardım. Bir istəkan qonjaq icəndən sonra bir az aşıldı. İlk sezy bu oldu.

— Məhv oldum.

— Nəjə elə dejirsən aj Veli? İş adam başına galər...

O, səzləri uzadaraq:

— Joq—dejə cavab verdi və cibindən bir kaçız cıxararaq mənə uzatdı...—Oxu!

Bu məktub hələdə mənimjadımdadır, or-da jazıltışdı ki:

«Əzizim Veli!

Xudahafiz. Mən getdim. Səninlə dolanmaq cətin işdir. Məni axtarma.»

Altından imza jerinə fəqət bir «D» hərfi yazılmışdır.

— Cox təəssyif.

Bu əhvalatdan bir aj kecdi.

Bir ajdan sonra mən «Q» şəhərini tərk etdim. Və uzun zaman Vəlinin halından xəbər duta bilmədim. Uc ildən sonra mən Kirovabada getmişdim... Kehnə dostlardan biri ilə gəryşyrkən;

— Bilirsən nə var? — dedi — Veli burdadır...
Mən cox sevindim...

Gərysynə getdim. Məni gərərkən cox sevindi. Gəzləri jaşardı. Əlimi hərarətlə sıxırdı. Hejrət etdim. Bu derd ilin içində Veli tanınmağaçaq dərəcədə qoçalmış, xarab olmuşdu.

Sac-saqqalı demək olar ki, tamamilə aqarımışdır. Uzy qırışmış, başı bysbybyn dazlaşmışdır. Cənəsi, burnu indi adama, daha da uzanmış kimi gərynyrdı. Gezlərinin ziyasə sənmişdir. Boz, cirkli şışə parçası kimi gərynyrdı.

Myhəndis papirosundan dərin bir qurtum alaraq kədərlə uzaqlara, daqlara baxdı. Ələbdə gynəş, daqların ardından son şya'ların şəcərəcək sacmaqdajdı. Tarlalar, cəmənlər artıq əvvəlki kimisi acıq jaşıl və şən dehil, tynd və kədərlə 78

gərynyrlərdi. Syrylər tamamilə uzaqlaşmışdılar; hər şey sykuta dalmışdır. Sankı hər şeyə geçmişin anlaşılmaz həkmy cəkməkdə idi...

Joldaşım davam etdi:

— O, jena əvvəlki kimi sadə jaşajırdı. Ancaq dejəsən artıq jemək-icməjə qənaət etmiridi. Balaça bufetindən alma, armud, qonfet, bir şışə likor cıxardı. Qoşa qonşu qadınlı gynortaja sup və qotlet hazırlamışdır. Mənə ən cox təəccüb gələn şey sabiq arvadınpı, onun qaravatınpı baş tərəfinə vurulmuş rəsmi oldu... Ancaq ez portreti jox idi.

— Ondan sonra daha evlənmədimi?

Onun yzy tutuldu. Onu xıyalına gətirməjə qorxutmuş kimi əlləri ilə gezyny ovusdurdu.

— Jox — dedi — iş peşə dejildi ki, bir dəfə oldu-getdi.

— Daha fikrin joxdurmu?

— Altımbəşimdə zurnasçıqını əjrənəzəm.

— Məgər bytyn əmryny beləmi kecirmək istəjirsən?

— Hamıbı birdir... belə də kecər.

Və dərhal sehbəti dəjisdi. Mən də bir daha evlənmək bəhsinə qaytmaqqa çəsarət etmadım. İki gyndən sonra ondan ajryldım. Bir daha gəryşmədik. Bəli... belə insanlara adamın nə qədər jazəqə gəlir...

—Mejvə aqaçlarында hec хөшөк гөрмүссынyzмы? Vөqtindөn өvvəl şisir, başqa mejvalөr boj atdьbqça onlar saralыг... saplaqlarы qurujur.. Nəhajət dysyrlөr... Onlarы nə insan jejir nə də torpaq qəbul edir... Insanlarын da belə xoşaji olur... Dur gedək başымыз sehbətə qızışsdy... lap geçədir...

Qalxdыq.

Gynəs artıq tamamilə sənməysdy. Caj qara, quju rəngdə uzanыb gedirdi. Qara qarqa, səqytsын dəstələri hara isə ucub gedirlərdi. Hava sərin, rytyubətlı və ətirli idi. Jeridikçə ajaqlarының altыnda çavan otlarын jumşaq hışlıtсыs eşidilirdi... Bir turaç zəmilərin arasыnda oxujurdu... Haradansa həzin bir oxumaq səsi gəlirdi.

Joldaşım javaşdan dedi:

— Jazъq Veli...

Mən ona e'tiraz elədim.

— Jox, onlara açımaq jaramaz. Vəlilər biziñ həjatımyzda axar cajın ystyndəki cər-cəplər kimidir. Onlarы unutmaq lazımdır. Joxsa adamı qəm-qyssə basar.



UXAZOR

Kejfinin pis vaqtında qadınlardan sehbət salaraq birçə dəfə ona «Sylejman jaman uxazordur... ona hec birimiz cata bilmərik»—dəsəjdiniz kifajət idi.

Bu, onun ycyn hər hansı bir qonaqlıqdan min dəfə nəş'eli idi. O zaman dostum əzyyna məxsus şirin və eż dediji kimi—«qadınlary ioldan cıxaran bir təbəssymlə» gylymsər, başıny təmkinlə jıraqalar, şapqasıny dilini qaldırar və sajsız-hesabsız myaşıqələrindən biri ni naqla başlardı... Lakin dostumun birçə noqsanı vardı. Bir az uzuncu idi... Hər bir myaşıqəsini bizim ycyn ažъ əlli dəfə naqyl etmişdi. Mənə elə gəlirdi ki, o eż myaşıqəsini naqyl etmək qədər dynjada hec bir şejdən zevq almış... Tikrarlarыna baxmajaraq o, hər dəfə oz myaşıqələrindən o qədər şirin, yrəkdən dan-

Şırdı ki bilaixtijar eşitdijin əhvalatı bir də dinləməjə təcbur olurdun... O, olduqça jumşaq qəlbli adamlardan idi... Hər bir «sevgili-sindən» danışarkən «ox jazıq, gərəsən indi nə edir? Eh birçə siz onu gərsəjdiniz...» və jaxud «o, olduqça namuslu qadın idi, həyatında ilk sevgilisi mən olmuşdum» deyə təəssyflər edərdi. Hec birimiz e'tiraz etməzdik. Bizim ucyn ən maraqlısb ondakъ həvəs idi... Hətta doqrusunu səjləjim ki, bizlərdən ondakъ qyvvətli həvəsə qıbtə edənlər də varda. Qadın adı gəldimi o چivə kimi jerində o jana-bu jana hələnəçəkdi.

Onun azъ qыrq jaş olardы... Ançaq ondakъ maraq az-az ijirmi jaşlı çavamlarda tarpyla bilərdi. Mənim, dostumu cox istəməjimə səbab də bu idi. O, o qədər siz deyən əzizibəli də dejildi. Lakin yzynyn çizgiləri dyzgyn və hətta sevimli idi... Orta bojlu idi. Beli bir az əjri kimi gərynyrdı. Ançaq onun təbəssymy doqrudan da cox sevimli idi. Həm onu bir jaxşъ adam kimi tanıyırdb. Buna mənim də e'tirazım joxdur, cunki; o, hər kəsin əz dili ilə danışmaqъ baçarğırdы... «Jaxşъ adam olmaqъ əlamətlərindən biri də budur» deyərdi.

O, ezymyn dediji kimi «xejirkah» bir adam idi... Mən pişlik ucyn jarancılamışam, nə borçuma «dəjmə mənə, dəjmijim sənə...» deyərdi.
82

Hec kəsin xatırına dəjməzdi. Dostumun nəqşanlarından biri də onun iyngyləşə şəhərətpərəst olmasın idi.

Mydir onu jerində qojub getdiji zamanlar belini oxlaç udımış adamlar kimi dyz tutar, qaşlarınp catar, bə'zən əlini alnına qojub bes dəqiçə fikrə gedərdi. Stolun jesijini qurdalar, idarə işçilərinə quru və şiddətli əmrlər verərdi. Həm ilə, hətta onunla xysusi dostluq olanlarla da «jox olmaz!! Nə var?? cıx cələ, hələ vaqtım joxdur!» deyə cox rəsmi danışardı.

Mydirin jerində oturduğu zaman gəlib pəncərədən dostumun «dəstgahına» tamaşa etməji cox sevərdim... Bir də gəryrdyn ki iş ucyn kənddən gəlmış myəllimlər dinməz-səjiləməz sıra ilə oturub, sanki hamınp boht apasıb, Sylejman isə qəddini dyz tutaraq telefonla danışır.

«Hə, danışan maarif mydiridir! Nə var? Aqzъ nədir? Burada maarif mydiri var, joxsa jox?»

«Maarif mydiri» səzyny onun nə qədər inçə, ezymə gyvənən bir tonla dedijini birçə siz gərsəjdiniz... Trubqanı jerinə asar, hec kəsin yzynə baxmaz, aradan xejli keedikdən sonra nəhajət başınp juxarъ qaldıraraq açıqlı soruşardı:

— Hə nə var?

— Joldaş mydir, məktəbə uşaq az...

— Hə jaxş... jaxş bildim... Sən sejle!

Mənə elə gələrdi ki, sözlərin biri də onun qulaqından icəri girmir... O, jalnız başqalatıla gəstərmək ucun sual-çavab aparırg.

Qabinetə bir myəllimə gəldikdə isə hər sei dəjişirdi. Dostum tez yzyny ona cevirib dejərdi:

— Pah salam! Nə qulluqunuz var? Maasın-nızzdan-zaddan korluqunuz joxdur ki! Əjləşin...

Sonra da sair myəllimlərə myraçıətlə açıqlı dejərdi:

— Jaxş-jaxş sizin işlərinizin hamşıy萍
dyzəldəcəjəm, ançaq indi bir az cələ səxyp, myəllimə joldaşın sozy var...

Myəllimə isə qızarar və:

— Jox joldaş Syleiman! — dejərdi — mənim gizlin bir səzym joxdur... Lakin kimə dejirsən. Dostum o qədər də aqınya-bozuna baxan dejildi.

Ançaq nə etməli? Mən «bildircinin bəjlilinin darъ sovrulanatan» olmasına cox təəssyf edərdim. Dostumun «aqalaçvъ» o qədər də uzun cəkməzdii... Mydir gələndən sonra o, jenə də əvvəlki adı vəzijjətinə dyşərdi. Jenə də qəddi əjilir, hamъ ilə mylajım və zarafatçы olma-
da başlağırdı.

Dostumun qoltuq əibində bir dəftərcəsi var-
dı. Bunu o, «sirrlər dəftəri» adlandırdı.

Burada hər millətdən olmaqla myxtəlif qadınlarыn adъ jazlımyşdı. Mən «Bu nədir?» dejə soruşduqda o ılığərçəsinə gylymsər və «bu mənim tanış olduqum qızlarыn siyahıyyədər» dejərdi.

— Hejif ki, kecmisdə olanların siyahıyyən itirmişəm... Joxsa onda mənim necə bir uxazor olduqumu görərdin.

Bizim balaça şəhərdə onu tanıştıjan bir qadın tərəyləndi... Jaşlı arvadlar ona «jaxş kisiidir... Amma dejəsən vinti bir az boşdur» dejərdilər... Çavanlarы isə, doğrusunu bilmək istəsəniz, onu ələ salardılar. Şəhərdəki hər bir qadın haqqında Syleimandan istixbarı mə'lumat almaq olardı.

Bu qadının mən tanışdıram. Flankəsin arvadıdı... evləri hamamın janındadır.

Və jaxud.

— Bu qız şəhərə dynən galib, əsi bir sei dejil...

Dostumun bir nəqsənə da ondan ibarət idi ki, hansı qadınla tanış olsajdı onunla etdiyi səhbəti. onun hərəkətlərini və hər işini artıqlamasılä, mybalıqəsilə hər kəsə naqı edərdi... Bunların nə dərəcəjə qədər ialan-doqru olduqunu hec kəs bilə bilməzdi... Dostumun ən böyük entuziazmını oradan doqurdu ki, hec bir zaman «ajrana turş» deməzdi. Xoşuna gələn qızın onun haqqında nə fikir-

də ola bıləcəji ilə qətijən maraqlanmazdı. Bu, bəlkə də bytyn əmryrndə onun hec aqılna belə gəlməmişdi.

Dostum hec bir zaman ruhdan dysməzdi... Mən bə'zi gənclər tanışyıram ki, bir qız tərəfindən rədd edildikdə ajlarça kədərlənlərlər. Mənim dostum elələrindən dejildi... İstər gündə əlli dəfə rədd olunajdı, ona zərrə qədər təfavyat etməzdi.

— Allah vurmuşdu... dejərdi—Məşdi İbad demişkən «o olmasın-bu olsun», nə cox dynjada qızı...

Hələ mən sizə dostumun bir sırrı haqqında da danışmaq istəjirəm. Amma rəça edirəm hec kəsin xəbəri olmasın. Javaşcadan qulaqçınya pəncəldajım ki, dostum evlidir! Bəlkə siz dysynəçəksiniz ki, jəqin Sylejmanın arvadı qoça və jaxud cirkindir?... Jox! əksinə! Həm çavan, həm də gezəldir... İjirmi jaşı ançaq olar. Bumun neçə bir iş olduğunu, o əzəl qızıն nə çyr olub da ona ərə getmiş olduğunu bilmirəm. Bu hələ indi də mənim üçün bir sırrdır.

Joldaşlardan ba'zılırı ona:

— Aj Sylejman, bələ arvadı olan da ona-buna göz tikərmi?—dedikdə o, başınyı bulajıb. Əvvəlcə çavab vermir, sonra isə açıqlanıb hec kəsin onun şəxsi işinə qarışmaqa ixtiyarъ ol-

madıqınpə sojləjirdi. Bununla da ez arvadınpən məsələsinin ystyndən ətyib kecirdi.

O, giçgahlarındakı aq tykləri tez-tez qaraldardı. Lakin tyklər bu qara rəngin altınpəndən amansız bir dəhsətlə gezlərini aqardardı... Mən dejəsən dostumun haqqında cox uzaqlara getdim. Ançaq onu tamamilə həmətdən salmamaq üçün məzəli işlərinən də bir az danışdım, bununla da səhbəti bitirək...

Kecən ilin Avqustunda onunla Bakıda geyşdyk. Mənə ilk sualı bu oldu:

— Mən əlyim bir de geyim çavanlaşmışam ja jox?

— Pah qıjamətsən—dedim—qızı olsajdım sənə vurulmuşdum...

— Eh, mən əlyim doğru dejirsən? Zarafat dejil bala iki ajda dərd min manat maja qoymuşam...

Sonra qulaqıma tərəf əjilərək.

— Sən ol dyz on doqquzu ilə tanış oldum... dedi.

— Aj namərd, ıvarı ijirmijsə catdırırdı.

— Olmadı, pulum qurtardı... tez gəldim.

Birlikdə Çulfı qatarına mindik. Qarşı-qarsıya oturaraq pəncərədən acı joyşanlı cəllərə tamaşa edirdik... O, bilaaram qurortdakı «On-doqquzlardan» dosajırdı... Bu halda qaraqas, qaragəz, qaraşın gənc bir qadın biz oturduğumuz jərə jaxlaşaraq:

— Burda oturmaq olarmy? — dejə içazə istədi. Mən «hə» dejə cavab vermək istəjirdim ki, dostum məni danışmaq qoymadı. Quş kimi qalxıb qızın qabaqında dajandı və dilini əzərək danışmaq başladı:

— Pah, o nə səzdyr... bujurun! bujurun! sizin kimi qultur xanımların qonşuluğu bizim ucun cox xoşdur... əjləsin! əjləsin! Sonra uzyuy mənə tərəf tutaraq bərkədən dedi:

— Hə, narqom hər nə qədər mənə Bakıda, Vorosilov rajonunda maarif mydiri qalmaq təklif etdi «mənim işim dejil» dedim, jaxamdan əl cək... əsi kimə dejirsən ki, elə hej dejir ki: jox joldaş Dynjamalıyov bizim sənə cox ehtiyacımız var... Qadın maraqla ona baxırdı... mən gylməmək ucun dodaqımız dişlədim...

— Nahaq qalmamışsan,—dedim...

— Əsi işim joxdur.... Sonra da dostum qızı «laybalı» nəzərlər salaraq soruşdu:

— Baqışlaçı, siz hara bujurursunuz. Qadın qızararaq:

— Pircivana gedirəm—dedi.

— Bəs joldaşınız hardadır!

— Joldaşım o biri vaqondadır, mənə jer olmadı, bura gəldim.

— Hə, cox gozəl... Jer olmamaq bizim xoşbaxtlıqımızdan olub... Qadın hejtət qarşılıq bir maraqla gözlərini qırparaq gah ona, gah da mənə baxıb və hec bir cavab vermirdi,

Dostum jeni qonşunu ordan-burdan səhbətə tutmaqa calışdırdı. Məzəli sozlər dejirdi.

Qadın qulaq asır, gözlərini qırptı və arasıra gylımsəjirdi.

Hava qaraldı. Gecə dysdy. Mən tək oturmaqdan jorulub nəhajet myrgyləməjə başladım. Aradan bir az kecmişdi o məni ojatdı.

— Nə var?

— Sən el qıjamətdir... Hələ bir papiro ver... kişininkini allah jetirir də... aşna dejəsən bu gece ijirmi tamam olaçaq....

Mən hec bir cavab vermədim. Jenə jatdım...

Dəhşətli bir səqər-baçlıva basıbşı qaldırdım... Əvvəlcə hecnə anlıja bilmədim...

Dəhşətli bir mənzərəjdı... Vəqonda nə qədər adam vardısa hamısə sanki bura jövünləşdi... Hamısə səqətgardı.

— Ədə qoyma.

— Jazıbə əldyrdı.

— Axrananın saqıyı!...

Gənc bir adam, kimi isə altına basıb bərk toqqaşlaçırdı... Adamlar onu tutub nə qədər dartsışdırırdılarla aralaja bilmirdilər... Axşamkı qaragəz qadın da aqlaj-aqlaj kimiin qarasına isə sojyrdı:

— Əxlaqsız! Viçdansız! Belə də iş olar?...

Bu dəqiqədə vəqon gozətcisi gəldi... Adamlarla aralıjaraq dejəni tutub kənara cəkdi. Jerdəkini qaldırdılar.

Oalxan adam, adamlarъn kөlgесіндегі əfsanәләрдегі dejilәn xortdana oxşaiýrdы...

Mәn jerimдә dommuş kimi qaldым... Bu, Sylejman idi! gөzlөrinin altы qaralып шишмиш, burnundan qan ахыр, başының tyky jolunmuş, qulaqlары qыzarmышды. Mәni gөrerkөn:

— Nә çyr joldaşsan?!—dedi—Jaxşыса haraja сатыrsan!

Bizi vә qadынla әрини istintaq otaçына апартылар.

— Bu qадын sәnin nәjindir?

— Joldaşым!

— Nәcisәn?

— Traqtorist!

— Bu kişi ni nәjә dejyrdyn?

— Nәjә mәnim joldaşым тәhqir edir? Әрли arvada nәjә sataşыр?

— Bu doqru durmu үаçь?

— Bәs neçә... өvvelcә mәn ona cox jalvardым ki мәndәn әl cәk.. Jaxşы dejil... mәnim әrim var... Mәni zorlyjaraq өрмөк istәdi... Bu dәkkәdеге dә, әrim гәldi... belә dә hajasyzlъq olar?

Dostum:

— Jalандыр! Jalандыr joldaş, mәni tәhqir edәni çәzalandырмағынъз тәlөb edirәm...— dejә dynjanъ daqыbdыrdb...

Mәn utandықыmdan iotaqdan съхдым.

Bәli mәnim dostum belә bir adam idi. Lakin o hadisәdәn sonra bizim dostluqumuz pozuldu. O, mәni majmaqlыqda төhmәtlәndirirdi.

— Sәn ilә xejret аşy jemәjә dә getmәrәm— dejirdi.

Mәn isә artыq onunla salamlaşماq belә ezymә ar hesab elәjirdim.


Odur ki bizim dostluqumuz pozuldu. Vә mәn bir daha onun uzyны gormәdim.

Bu jaqыnlarda eşitdim ki, onu əxlaqsız myəllim olduğu üçün mәktәbdәn съхарыблар.

Bir dә dedilәr ki, guja qыzlar arasynda hermәti tamamilә dysyb. Өvvәldөn zarafatla ona salam verәnlөr indi daha bu zarafat dә elәmәk istәmirlөr.

Hәlә dejirlөr arvadы da Sylejmandan bosaňy.

Әjәr ejlәdirse arvad cox haqы iş goryb.



ОҦЗВӘС XALA'

Geçə saat on birdə qolxozun içlası qurtardı. Qolxoz sədri «aj Oqbəs» deyə çəqirdi. Qırx beş-əlli jaşlarında orta bojlu, balaça, diri gəzly bir qadın «hej» deyə cavab verdi.

— Bizdə azarlı var, apar bu joldaşı bu geçə sizdə rahat olsun.

— Nəjə aparmıram! Gəzimiz ystə jeri var. Bujur gedək joldaş.

Getdik.

Kərpiçdən tikilmiş təzə və balaça bir oturma girdik. Pecin kənarında balaça bir oqlan uşaqqı oturmuşdu. Oqbəs xala pecin böygrunə qalınlıq bir dəşəkçə salaraq:

— Əjləş—dedi—qadan alım, jəqin ki bərk yışymysən.

Mən paltonu cıxararaq oturdum. Pec cıxtırtı ilə janırdı. Otaçın icində hər şey təmiz və səliqəli idi. Divarlar diqqətlə aqardılmışdı. Evin juxarı tərəfində, ystydə aq və tikipli

ərtiyk olanı iri bir qravat qojulmuşdu. Oravatın janına bir xalca vurulmuşdu. Bu xalcanın üzərində əlvən rənglərlə atlı bir oqlan təsvir edilirdi. Oravatın sağ tərəfindəki böyük stolun ystydə çurbəcyr sisə qablar, balaça bir gyzgy və bir necə portret var idi. Otaçın ajaq tərəfində iki böyük xaral qojulmuşdu. Onların ystynə böyük və təzə bir çecim cəkilmişdi.

Divarda bir saat cıqqıldağırdı. Otaçın baş tərəfində Stalin joldaşının böyük bir portreti asılmışdı. Onluq lampanın işıqında otaq, rahat, işqçam və son dərəcə təmiz gərynyrdı.

— Qonaqıñız kimdi məmə? — deyə usaq səsləndi. Onun iri gözlərindəki boz aqlıq məndə təəssyif qarışığı, bulanıq bir dujom ojatdı. O, kor idi.

— Təhkicidir... Başına dənüm, rajondan gəlib. Xala sevkənmək üçün mənə jastıq, mitəkkə qojuub caj tədarykynə başladı.

— Təklik belədi dajna... Indi evdə gəlnim olsadı, gəlib hər şeyi hazırlı gərərdik.

Xalanın sözləri məzmunça bir qədər kədərli də olsa, tonu yrəkli və şən idi.

— Nə olar gəlinsiz də jola getmək olar...

— Bəs nədir?... oh... sənin çanın üçün hec vəcimə də dejil. Xalan sağ olsun. Mənə nə olub? bəs gəlinin işini gəryəm.

Mən hiss edirdim ki, xalanın nə issə bir dejintisi var... Son sözləri o, cox hırslı dedi...

Sanki öz gycunu, ħaçarqaplıq qəzəblə kimə isə
gəstərmək istəjirdi...

Məsələnin acılmış yecyn:

— Xala, bundan başqa oqlun joxdurmu? —
dedim.

O, pecin qabaqında oturub samavara od
salırdı. Alovun ziyasız onun balaça və iti gəz-
lərində əks edirdi. Qaşlar ətəkləməşdi.

— Nə gəlib, bundan başqa ikisi var... Ançaq
cox da var? mənə nə...

— Neçə sənə nə? Dejəsən onlar ətəmir-
sən?

— Pah... istəmirsən... eh aj joldas nə qo-
jub nə axtarırsan? Odej biri oturub qajnana-
şının dizinin dibində... Biri də orda-burda çə-
həlləq edir. Başına dənym, oqlul-uşaqqı da qus-
balası kimi bir şejimiş... Nə qədər ki, ətçəjdilər
analaların gərəndə dimdiklərini acıb çıx-
çıq elijirdilər... Analalar da onları qanadıb al-
tına alıb boiydyrdı. İsti-sojuqdan qorujurdu,
elə ki tykləndilər, dimdikləri əvərkidi, ucub get-
dilər. Nejnək. Çanlar saq olsun, təki jaxşır
olsunlar. Xoşbaxt dolansınlar... Mən jola ge-
dərəm... Qoj kejfləri nə çyr istəjir hələ eləsin-
lər...

Pecin istisi məni xoşallandırdı. Simavar
ħəzzıldajırdı.

— Nəjə qajnanaş gilə getdi?

— Nə bilim, kejfi hələ istədi.

— Bəlkə gəlini jola aparmamışsan?

— Nəjə? Hec qojmurdu gəlinin ajaçlı
ru jerə də dəjsin.

— Ələribə işdir...

— Nə qəribəliji var? Qajnanaş bedahat
bir arvaddı. Gedəni dilə-felə basıb joldan cı-
xartdı.

Balaça oqlunun simasında sakit bir kədər
vardı. Bizi diqqətlə dinləjirdi. Cicək xəstəliyi
onun gənc və sevimli yzynə amansız bir di-
van tutmuşdu. Bytyn yzy şadara kimi deşik-
deşik idi... Xala təzə inək jaçlı ilə qajqanaq
pişirdi. Syfrəjə təzə qatıq, motal pendiri və
buğda cərəji qojudu.

— Baqışda joldaş — dedi — jaxşır olmadı.
Vaqtsız qonaq öz kisəsindən jejər.

— Coxdur aj xala — dedim — taj bundan ar-
tılıq nə istəjirsən?

— Jox, mən gərək sənə çyçə-zad kəsəjdim.
Nejnək kecib, səhərə qalsın...

Ücymyz də şirin bir iştaha ilə jeməjə bas-
laşdıq. Jeməj qurtardıqdan sonra xala hərəjə
bir stəkan caj tökyb papiros cəkməjə başla-
dı. Mən də bir papiros jandırdım. Bir neçə
sanıjə sykutla kecedi. Qızılı xalanın yzynə
indi mən daha diqqətlə baxa bilirdim. Onun
balaça gözləri son dərəcə diri, cəvik bir oinaq-
lıqla parıldajırdı. Uzynyn və əllərinin gynəş-

dən janmış dərisi qajıś kimi məhkəm idi. Səcları̄ jaſıja qədər aqarmışdı̄. Paltarı̄ sadə və təmiz idi.

Mən jenə də sehbəti «gəlin» məsələsi ystüne hərləmək məqsədi ilə:

— Bes kicik oqlun indi hardadır? — dedim.

— Səhərə gedib.

— Bəyik oqlun səni tək qojmaqdə jaxşır is germyiyib...

— Eh, qoj getsinlər... Sənin dəvlətindən jenə onlar mənə əl asıṛ... Mənim hec onlara bir cet də ehtiyaçım joxdur. Bir də gəryrsən göllirlər:

— Aj ana, gər bir az pulun varmı?

— Sən də verirsənmi?

— Bəs nə edim?

— Vermə!

— Eh nejlilik genə nə qədər olsa oğuldur, ana yrajidi... dəzmyr...

— Necə ildir səndən ajrılybb?

— Indi bes il olar. Ataları̄ ələndə, bu saatda, onlarda lap balaçajdlar... Bu zamanlarda evim də od dyşyb jandır... Bir dajım oqlu vardı. Onların janıñda bir dam tikdim. Çavan idim. Gezəlliğim də vardı... Məni hər tərəfdən isteməjə başladılar. Getmədim.

— Oturub uşaqların vəjydəjəçəjəm — dedim.

Qonum-qonşu, arvadlar məni məzəmmət elədilər.

— Çavan çanıňń nəjə cyrydyrsən... — dejirdilər... — jetimləri at əmilərinin ystupə, cıx get birinə...

Mən:

— Jox — dedim — yc ijidin anası da ərdən etry uşaqların atamı? Saxlaýıb onları böyütsəm mənə bəsdi... Gəzimyün aqъ-qarası birçə inəjim vardı. Bir təlli-iəllinən uşaqları gir-ləməjə başdadım. Geçələri xana toxudum... gyndyzləri məktəbdə qurijerlik etdim. Jorulmaq bilmədim.

— Eh — dedim — oqlanıňçaçıları şanılar, saq olsun. təki böjysynlər... Hər şej jola gedəçək...

Dişarlıda kylək výjıldaýı, pecin aqzından sъxan işqı samavarda oks edirdi. Oqlan sandıqqa sevkənərək myrgyləjirdi. Onun yzyndə xos, rahat bir ifadə vardı. Mən qurtum-qurtum caj icir və xalanı dınlajirdim.... Onun yzy kecmiş xatirələrin kədərləri ilə kelgələnirdi. Gəzəlində oğynlərin ymidi, sevinçi titrəjirdi...

— Eh onlarıň hər birinə oz çanıńń min dəfə qurban verməjə hazırlı idim... Razı idim hərnə olur mənə olsun... təki ouların başı da aqırımasın... Ikisini də məktəbə qojudum, «qurban olum myəllim — dedim — mən məktəbə no təhər çan jandırıramsa sən də onlara elə myəqaiət ol!»

Onlarын бөйүдүкіріни gordykçә bytyн zәh-mәtlәrimi unudurdum. Çavanlıqынын onlara qurban olub getmesi hec әqlimә dә gәlmirdi. Elә bilirdim ki, dynjada mәndәn xoşbaxt adam joxdur..

Gyn o gyn oldu ki, bөйүк oqlum jekә, buqы burma çahыl oldu. Qonşuda bir qыз sevdi. Ev dә kyrlyk elәmәjә başladы.. Qonum-qonşu mәni danladылар.

— Aj arvad—dedilәr—gөrmyrsən gedә әrgәnlük davaşы elәjir! Nәjә evlәndirmirssən?

Mәn hәlә evlәnmәjini istәmirdim.

—Evim-eşijim pisdir—dejirdim—qoj ozymyza babat gyzәran dyzәldék, sonra adым lajiq bir toj elәrem.

Ançaq gynlөrin birindә oqlan qызы qасырды...jenә ағыма gәldi аյын-ojundan satыb bir toj elәdim. Evimdә gәlin gөrөндә az qalъrdым ucam... ej, nә dejim nә esidәsөn... Ajlar kecdi... gәlin kyrlyk elәmәjә başladы.

— Mәn belә jerdә otura bilmirәm—dedi.

Oqlan da qaş-qabaqынъ sallады. Вахъә gordym ki, xejir, işin o jeri dejil. Ikisinin dә mәni gөrmәjә gөzlөri joxdur.

— Ахъ нәjә?

—Bilmirdim. Әlimdәn gәlen jaxşырыб еләjirdim. Әlimә dyşәn tikәni onlara verirdim. Eh nә başынъ aqрыдым... Bir gyn dә gәlib gordym ki:

el kocyb jurdu qalъb... Bir hөsirdi—bir dә Mәmmәdnәsir.

— Hara getdilәr?

— Qajnanaszыгыла. Evdә dә hәrnә var ha-myasyнъ jыqыb аparыблар.

— Şikajәt verмәdinmi?

—Urәjim gәlmәdi... Nejnәk, qoj getsinlәr—dedim. Kәnddә tәzәcә qolxoz qurulmuşdu. Мәn dә girdim. Utandыqындан hec kөsin yzyno baxa bilmirdim. Fikir edirdim ki, çamaat de-jәcék ki:

— Qыzbәs pisdi... cengidi... gөlini jola apar-majыb... gezo-gyndyz islädim, qolxoza girdi-jimin ikinçi ili kәrpic kasdirdim...

— Uşaqlar—dedim—ozymyza bir juva tikәk, bәsdi ғы sъnъq damda cyrydyjumyz... ev tik-dim. At, inәk alдым... eh başына denym indi sәnin saqlyqындан hec nәdәn korluqum joxdur... Pislik onlara qaldы... Dynjada birce dәr-dim var...—Simasь tutuldı, gozlөri jaşardы. Aqыr bir nәfes alды...

— Kaş—dedi—mәnim saq гezlөrim bu gedәdә olajdь...

O, bu sozlөri o qәdәr janъqы, umidsiz şika-jetli bir tonla dedi ki, tyklөrim yrпәrdi... Тә-sөnnyrә gәlmijaçak dәrәcәdә inçә, mehriban bir ana şefqatiлә әlini kor oqlunun başына cek-di. Uşaq şirin-şirin juxulajyrdы. Onun balaça

və gəzəl dodaqların təbəssüm edər kimi bızylmışdı... Ana, bojnunu bıkyb ona tamaşa edirdi... Anapın uzyndə sonsuz bir kədər vardı. Oqlun isə hec şejdən xəbəri jox idi. Anapın dodaqların, mə'jus, sərzənişli bir təbəssymlə bıkylmışdı.

Oqlı juxuda gərnəşdi, gylımsədi və o biri bojry ystə cevirlidi. Ana əjilərək onun alnypadan əpdy. Sinesi aqyr-aqyr qalxıb jendi. Mənə elə gəldi ki bu dəqiqədə anapın qırıq min çanı olsajda hamışən oqlunun bir gəzynyn saqalmaçına verməkdən cəkinməzdı.

Bu gəryşdən təxminən yc il sonra qışın orta ajynda Bakıdan Tbilisiye gedirdim.

Uzanıb qəzet oxujurdum.

— Saat necə olar joldaş, ńaqqışlaýın...

Başımı qaldırdım. Sualı verən bir qadın idi. Mənim qonşuluqumdaqı qoqada oturmışdu. Bəjryndəki kor oqlanın dərhal tanıdım.

— Pa, salam, Qızbəs xala! — dedim.

Qızbəs xala bir-iki sanıjə mənə diqqətlə baxaraq:

— Viy — dedi — salam joldaş Əli! xoş gərdyk, keifiniz nezədir?

— Saqı olun xala, hara belə?

— Qurorta gedirik.

— Bu vaqt nə ucun?

— Pambuq jıfqımyń bir az bundan əvvəl qurtardıq. Bir az da rajon staxanovcular jıfqıncaqında ləngidim. Ançaq ki indi vaqt tapa bilmışəm... Eh nə təfavyty var? Istirahət olsun. Çanıpyız ucun hec getmək istəmirdim... Rajon qomiteti katibi qojmadı.

— Cox zəhmət cəkdi, get bir az dinçəl — dedi. Mən də sezymy səndirmadım.

— Bu il pambuq neçəjdidi?

— Jaxş. Mən hər heqtara 80 sentner verdim.

— Doqru dejirsınız?

— Bəs nezə? Hələ gələn il 100 sentnerə sez vermişəm.

— Gyndə nə qədər jıfqırdı?

— 500 — 550 kilo?

Sykut.

Bu yc il myddətində xala demək olar ki hec dəjisiilməmişdi. Fəqət onun gejmində fərq vardı. Indi qara nazik şivjotdan beli bızmali uzun don geimişdi. Cijnində bojnu xəzli, təzə palto vardı.

Oqlan xejli beiymışdı. Ajaqlarında boqazlı cəkmə, əjnində qalıb mahxtdan firenç və qalife şalvar vardı. Aq gözləri daima hərlənirdi. Onun uzyndə həjəcan, təşviş qarışığı bir şadlıq vardı. Tez-tez başını ojan-hujana cevirirdi.

— Ana bu inişlə bizə gələn təhkicidi?

— Нә ағып алым, жадына дысыр?
— О saat сөсіндән таңдым
— Xala о біри оқланларын неңәдірлөр?
— Жашұбдаштар. Кефлери кекды. Балазасы да
евләниб. Әхәрдә бір мүәллімә алб.
— Неч сәнин жапына гөліrlөрми?
— Нәјә? гөліrlөр! Қанларын сақ оlsun. Сақ-
шыларын мәнә бәсdi. Budej о жатаны гөryrsөн-
ми? Навәмди. Веiyk оqlumun қызыда. Onu
да езымла аратырам.
Мән xalanын gostәrdiji тәrәfә baxdым.
Orada 5—6 jaşlarында gezəl bir oyz usaq-
ын жаттышды.
— Jәqin nəvəni cox istəjirsən?
Xala bojnunu әjərək nəvəsinə baxdь. Gy-
lymsədi.
— Cox istəjirəm—dedi—ensuz bir dəqiqə du-
ra bilmərəm. O da məni istəjir. Ele nəvə şirin
sejdi...
Vaqon fit verərek dajandы.
Qonduqtor:
— Tbilisi vaqzalы!—dejə xəbər verdi. Мән
Qыzbəs xala ilə gөrysyb dyşdym.

MIRZƏ İMAN

Rajzyn ilb qynəsi altында sərilib gedən
aq pambuq collerinde həyat qajnaırdы. Йы-
ғыма son və qət'i hyçum idi. Plan coxdan
ədənilmişdi. Rajza məxsus sərin bir kylək
əsirdi. Havadan pambuqun xoş iji dujulurdu.
Pambuqun jarpaqlary və sova qalmış qozalarы
qıytıyzımlıraq bir rəng almışды. Bu,
gynəsin ziyassı altында əlvən bir rənglə parıldadı-
jırdы. Pambuqun gylleri iri və qar kimi aq
idi. Aq fartuqlu qolxozcular uzun çərgələrlə
dyzylmyşdylər. Bir tərəfdə əlvən libaslar gej-
mis qyz-gəlinlər, o janda uzun kəjnəkli qoça
qadınlar, orta jaşlı kişilər, çavan oqlanlar
ymumi və xoş bir ahənglə pambuq dərirdilər.
Çavan qızlar asta-asta zymzymə cləjirdilər.
Ara bir məzəli lətifələr buraxılyıg, onlarıň ar-
kasınça gylyşlər eşidilirdi. Bə'zən də «mənim
kyzymə kecmə! ədə meşoqu tez gətir! fartu-

qu boşalt!» kimi ani və kəskin nidalar eşidi-
lirdi. Qoçalar zarafatlaşdırlardılar.

Hamıdan qabaqda Bahadır gedirdi. Hamı
ona catmaq üçün tələsirdi. Lakin bu, mzym-
kyn dejildi. Onun nazik uzun və şivərək
barmaqlarında açaib bir syr'ət vardı. Onun
iri, qara gözleri intihasız bir atəşlə parla-
jırdı. O gözlərdən insanın qəlbini həyat
eşqilə dolu əzin, iradə axırdı. Onun zərif do-
daqlarında təbəssym vardı. Qar kimi aq dişlə-
ri goryndykdə, insanın jadına bahar səhərində
acılış təzə qızıl gyl dyşyrdı. Bes saatlıq
işdən bəri hərkəsdə bir jorqunluq dujulurdu.
Lakin onun gözləri janrı, barmaqları qozal-
lardan pambuqu ahənrubə kimi cəkir, dəşyn-
dəki fartıq sanki dojməq bilməjən bir əzdaha
kimi bu ucsuz-buçaqsız collərin pambuqunu
udurdu. Qolxozun çavan qızları onunla jama-
şış getməjə calışır, ona qıbtə edirdilər. Raxı-
lıqlıq cəkənlər də jox dejildi. Arxasınıça gələn
qısa bojlu, sarı, sısqı bənizli bir oqlan qonşu-
su joqun bir kişiye təraf əjilərək:

— Dejəsən ixtə bu, bu gyn də reqord fik-
rindədir—dedi.

O birisi qırtıq yzupu qırışdıraraq:

— Aqlıñ kəsməsin—dedi—pambuq cox sej-
rəkdir.

Coçaq jaslışının müdürü olan ijirmi iki jaş-
lı çavan bir qız Bahadıra jaxınlasharaq dedi:

— Bahadır! ala sənə təzə bulaq suju gəti-
mişəm, jəqin ki, bərk susamışsan.

Əlindeki su ilə dolu qalajlı mis parçə ona
uzatdı.

— Nə jaxşır qızsan aj Sara! Janlırdım.
Bahadırgın iri qara gözlerinin dərin və syrəkli
baxışları altında Saranın nəzərləri əjildi.
Sara, onun suju neçə şirin icdijinə baxdı və
gylymsədi. Bu təbəssymdə fərəh və dərin meh-
ribanlıq qarşışığı inçə bir duju ojnajırdı.
Sara uzun zaman onun gərynməz bir syr'ətlə
ojnajan barmaqlarına, ceyik bədəninə tamasa
etdi. Dərin bir nəfəs aldı, alt dodaqlarıñ dişlədi.

Qonşuluqdakı orta jaşlı bir qadın ona
işarə ilə janlındakı arvada göz vurdı. Hər
ikisi Saranın Bahadıra neçə baxıbəcənə him-
ləşərək gulyşdylər.

Arxadan məktəblilərin şərqişi eşidildi. Ba-
laça təpənin böyryndən çərgə ilə dzyylımsı
məktəb usaqları, onlarıñ janlarında isə, əlinde
qara zontik tutmuş myəllim Mirzə İman gə-
ryndy.

Mirzə İman coçuqların tarlanıñ janınlıda
jandırırdı. İşin ysto təzəcə gəlmüş qolxoz sədri
Əhməd əmijə jaxınlashıb başıñ jarımt qaba-
qa əjərək tə'zimlə dedi:

— Salam alejkum Əhməd lələ, mən də oz
əşkərimi cəkib mejdani-hərbə gəlmışəm! gərək
bugyn bir misqal da olsa qoymışaq qalsın. Allah

qojsa gərək sabah hökumətə telegrammamızı
jetirək.

— Mirzə bəs bunların dərsləri nə olsun?
dejə arxadan Saranın gylər səsi eşidildi. Mirzə
Iman diksinən kimi oldu. Çəld arxaşa tərəf də-
nərək cox inçə bir nəvazişlə baş əndərdi.

— Salam, Sara xanım. Salam, neçəsiniz?
Coçuqların dərsinimi soruştursunuz? Əshi dərs
nə vaqt olsa oxuyaçaqlar qojun... Burada...

— Əshi həlbəttə nə vaqt olsa oxuyaçaqlar!
Mirzə Iman kimi myəllimi olanın nə dərdi var?
dejə Mehsyn əminin zarafatçı səsi eşidildi,
gylyşdylər. Mirzə Iman dejəsən bir az pərt
oldu. Saraja tərəf dənərək dedi:

— Siz də mi sejra bujurmuşsunuz?

Bahadır Saradan əvəz ona çavab verdi:

— Aj Mirzə bura bulvar zad dejil ki, sejra
gəlsin.—Özyny saxlaja bilməjən Sara qəhqəhə
ilə gyldy.

Mirzə uidqundi. Boqazının arxaladı. Bir də-
qiqli dinnəz dajandı. Sara Mirzəni bu aqyr
pərtlik vəzijətindən qurtarmaq qəsdi ilə:

— Aj Mirzə!—dedi—nə gözəl qalstuq tax-
məsəyib? Bu rəng qalstuqların mən cox sevi-
rəm. Həm də sizi cox gəzəl tutur.

Saranın bu sözləri Mirzəni acdış. Nəvazişlə
baş endirərək çavab verdi.

— Peşkeşdir, Sara xanım!

— Cox saq olun.

— Gynəş sizə əzijjət verər, bujurun mənim
cətirimi!...

Bu söz təkrar gylyşa səbəb oldu.

Əhməd əmi dedi:

— Myəllim! ondan etry narahat olmayıñ!
Kəndli balasıbdır! Dərisi gynənde pişib. Ancaq
özynyzy gezləjin gyn jandırar! Jaxşı dejil.

Mirzə cox sıx baqladıqbal qalstuqunu gen-
lətməjə salışsındı.

— Bəli dyz bujurursunuz. Mənim cox pis
xasijjətim var. Bir az gyn dejən kimi zokom
oluram. Uşaqlar, bir dzylyn gorym! odurha,
qocaqlarım.

Məktəblilər daşqın bir sevinçlə ѹzqıma bas-
ladılar. Mirzə zontiqini gynəşə tərafı cəvirərək
panıbuq ѹzqımaqla məşqul Saranın sejrinə
daldı.

Sara ara bir xos bir təbəssymlə dənyib ona
baxırdı. Gənc qızılnı bu sevimli və odlu ba-
xışlarla altında Mirzənin qanlı qızımaqa, yə-
rəji carpımaqa başlağırdı. Saranın gynəşdən jan-
mış təzə və gozəl simasına qabataq doşləri-
nə, çejran gozlərinə baxdıqca baxırdı.

Mirzənin baxışlarla Bahadırın jağımlı is-
tehzalı nəzərlərili töqqüsüdu. Mirzə nifrotla
uzyny dendərdi, adı dillərdə gəzən bu adamı
Mirzənin gərməjə gəzy jox idi. Buna hec bir

əməlli səbəb jox idi. Mirzə hənişə onun xənçər kimi kəskin baxışlarında bir aqyrılıq hiss edərdi.

Jövəm bir saat dala davam etdi.

Məktəblilər arasında pambuğun Sovetlər olkəsinin harasında cox əkildiji haqqında sohbət gedirdi. Birisi Mirzəjə myraçıət edərək:

— Myəllim! — dedi — mən dejirəm ki, bizdə on cox pambuq əkilən jer Mıldızıdyr, bu dejir ki, jox Sabirabaddır. Mən dyz demirəmmi?.

Mirzə Iman aqyllı adamlara məxsus bir ifadə ilə gylimsədi. Sual verən tələbənin başıńı sıqalladı. Mylaýım və xoş bir ahənglə dedi:

— Jox oqlum! ikiniz də səhv edirsınız! Hal-hazırda Sovetlər ittifaqında birinci pambuq rajonu Gyrçystandır.

Mirzənin olduqca inandırıcı bir tonda dediji bu sozlər qolxozecların şiddətli qəhpəhəsinə səbəb oldu. Mirzə qolxozecların nəjə gylidylərini anlamadı, ozy də onlara qarşıyıl gyldy.

— Aj joldaş myəllim! — deyə Bahadırvən səsi eşidildi. — Bəs dejirlər pambuqu Əzbəjistan da cox əkirlər.

Mirzə qas-qavaçıńı salladı. Açıqlı-açıqlı Bahadıra baxdı.

— Nəjə hırgıldajırsan bəs biz keşişə soyryk? Nə tafavyty var? Ja Əzbəjistan — ja da Gyrçystan, ikisi də Sovet torpaq dejilmə?

— Myəllim, demək, Məşadi İbad demişkən, nə tafavutu var, o olmasın bu olsun!

Qolxozeclar bu sehbətə qəhpəhə ilə gylirdylər.

Nahar siqnalı verildi. Uzun şərid halında uzańıb gedən qolxozeclar javaş-javaş istirahət sadıǵına tərəf junctiona başladılar.

Rajızın son vaqtarına məxsus sərin bir kylək əsirdi. Cinatın solqun jarpaqları havada longər vura-vura jerə dyşyrlərdi. Radioda kəsmə sıkəstə oxunurdu. Kimi cubuq cəkir, kimi sehbət edir, kimi də usaqıńı əmizdirirdi. Uzlər nəşeli idi. Mirzə, Saranın yanında oturmüşü. Ona böyük stəkanda caj verildikdə icməkdən nəzakətlə bojuń qacırırdı. Bahadı:

— Mirzə belə cajlarıń vəjənməz — dedi. Sara bir quş cəvikliji ilə jerindən sıxradı.

— Mirzəjə ezym caj gətiräçəjəm. — Balaça stəkanda tynd rəngli caj gətirdi.

— Bujurum, axı bunlar sizin qədrinizi nə bilir. Zər qədrini zərgər bilər.

Mirzə gylimsədi. İş başına siqnalı verildi. Qolxozeclar məzəli zarafatlar, şən gylışlərlə tarlaja doğru axmaqa başladılar.

Axşam saatı gynəş qyrubda ikən tərəzinin ətrafında böyük bir qarqaşalıq vardı. Hər kəs

ez pambuqunu qabaqça cəkdirməjə calışırıdb. Qolxozda ez tənbəlliji ilə məşhur «Zajvax Tapdəqyń» pambuqı cəkildikdə hamı gylyşdi.

— Pah atomian, ədə Zajvax bugyn reqord vurub ki.

— Saq ol Tapdəq!

Bu gynuň qəhrəmanıň jenə də Bahadır oldu. Qaranış onun pambuqunu cəkdikdən sonra dedi:

— Bahadır 508 kilo jaz?

Ətrafa dərin bir sykut cəkdy. Hamı mat qaldı, sonra bu anı sykut ymumi təəccyb nı-dalarına cevrildi. Hər tərəfdən:

— Vaj dəda! Pah səni zalıbm oğlu!

— Bax analar belə oğullar doqmuş!... kimi sozlər eşidildi. Doqrudan da pambuqın son jı-qımlarında bu, aqyla sıqmaz bir myvəffəqijöt idi.

Sara evə dəndykdən sonra uzun zaman ja-ta bilmədi. Jıçım, tarla, məktəblilər, Mirzə Iman xıjaşyndan syzylyb keedikcə o Bahadırın uzyny daha ajdın geryrdy:

«O nə qədər ijid bir oqlandır. O nə qədər jaraşqıldır!».

Sara qejri-şyuri olaraq onun adınp bir neçə dəfə ez-əzynə rısyldadı. Qəlbində fərəh, seadat hiss etdi.

Həmin geçə Saranın eşqi ilə janan bir nə-för də var idi. Bu da Mirzə Iman idi.

Geçədən xejli kecmasına baxmajaraq Mirzə Iman adəti xilaſına, hələ jatmamışdı. Ot-aqında tək idi. Pecin ikənarında oturuñ də-rin fikrə getmişdi. Siz elə zənn etməjin ki, o sabah dejəçəji dörsər haqqında dysynyrdy, jox... Dərsa hazırlaşmaq onun adəti dejildi. Cunki o, ez bilik və məharətinə tamamilə əmin idi. Plan, qonspekt tutmaq kimi işlər onun aċċaqına gələrdi.

Mirzənin dərdi başqa idi. Saqlamaz dərd idi.

Janıqlıb bir ah cəkdi..

Bir qədəh daha ıraqı icərək ez dysynçəsinə davam etdi.

... Bu zalıbm gözəli hansı məş'um qızıva onun qarşıyına cıxardı? O necin bu kəndə dysdy?

Ah necin? Necin? Ah gözəl Sara! Ah mə-həbbət nə bəla şej imiş?...

O, indi nə etməlidir? Arvadı var, uşaqların var.

Dişarılda kyləjin həzin vıjaltıb esidilirdi. O, maşa ilə odu bir jərə jıqaraq dysynçə-sinə davam etdi:

...Əçəba arvad-uşaq olanda nə olar ki? Məjər belə təsadyflər azımb olmuş? Məjər ar-vadıb kişilər azımb evlənmiş? Arvadıń boşasa

нə olar? Bəs uşaqlar nə olsun? Arvaddan xəl-vət evlənsə nə olar? Bəlkə arvat bildi?

Burada Mirzə udqandu. Dərhal başından belə bir fikir kecdi:

— Əşि yunas tajfası yərəji nazik olar... Arvadı bir tevr ilə jumşaltmaq olar...

Saranıñ onu qəbul edəcəjinə Mirzə Iman hec şybha etmirdi. Өzyny Sara ycyn tam lajıq bir ər bilirdi.

Sara ondan jaxşıssıň haradan tapaçaq? Oxumuş zıjaň bir adam. Myəllim. Hətta Mirzəj elə gəlirdi ki, dejəsan Sara da ona yurulmuşdu.

Mirzə həjəcanla otaqda vargəl edirdi. Pec sonmyşdy. Artıq dişarıdan kyləjin vüyaltısy eşidilmirdi. Jatmaq Mirzənin jadına dysmyrdy. Giçgahlar yod tutub janırdy. Qəvsiniñ:

Səbr ejlə axırı mej olur qan dedikləri,
Sybhi-visal olur şəbi-hicran dedikləri.
dejə başlajan qəzəlini zymzymə etməjə baş-ladı.

Mirzə Iman 35—40 jaşlarında orta bojlu, batıq ovurdlu, cıxıq və ojnar gözly bir adam idi. Iri və qırmızı dodaqlar həmişə jaş olardı. Mirzə Imanın on cox kədərləndirən onun, ortası jəhər kimi just burnu idi. Mirzə gyzgydə eż-ozynyn sejrinə daldıqsa zamanlar bur-nuna baxıb ali cəkərdi.

— Bu Zəhirimar ʃurun olmasajdý tən nə
gezəl oqlan olardım—dejə dysynərdi.

Mirzə Iman zəvqly adamlardan idi.

Cımməjə, alt paltarlarıny tez-tez dəjişməjə, dırgaqlarıny kəsməjə tənbəl olsa da, lakin sac-
lar həmişə jaqlanıb səliqə ilə daranış olardı, kəhnə modalıb, tynd qırmızı qalstuqu boj-
nundan bir dəqiqə əskik olmazdı. Onda inçə bir
şair təbieti vardı. Onun hafizəsi bir qəzəl ar-
xivini kimi idi. Kecmiş şairlərin bir coxunu, de-
mək olar ki, əzbər bilirdi.

Qadınlardan səhbat dysdykdə «gəzəllərin
əsirijəm» dejərdi. «Yərəji qızdırıq» adamların
janında qadınlaryn asyq gəzmələri haqqında-
kы narazılıqlıq yizlətməzdı.

Mirzə Iman şərab dyskyny idi. Şərab və
dynja haqqında əzynə məxsus «nəzərijəsi»
vardı.

O, əzynyn «jaxıñ adam»-larına danışdı-
ki:

— Dynja fanidir. Hər şejin axılgı hecidir.
Madam ki ʃelədir, bəs nəjə həmişə kejf cək-
məməli?

Çavan myəllimlərlə Mirzə İmanın arası ol-
mazdı. 28-ci ilə qədər olan myəllimlik devry
onun izzəti-nəfsini oxşajan jeganə xatirə idi.
Bu barədə söz dysəndə «eh!!—dejərdi—o za-
manlar bu rajonda beş-on mənim kimi myəl-

lim vardı. Bizi barmaqla gestərildilər. Indi də usaq-muşaqə joldaş olmuşuq».

Mirzə İmanın məçhul bir kecmisi vardı. Belə rəvajət edirlər ki, Aprel revoljusijasına qədər dajışının baxqal dykanında olmuş. Revoljusijadan sonra isə az-maz «jazъ-pozу» bildişi ucun bir qohununun vasitəciliyi ilə myəllimlik kursuna girmiş. Ondan sonra Mirzə İmanın myəllimlik dövry başlamış. Əzynyn dedi ki:

— Bir parça cərək sahibi olandan sonra bir halalzadə ilə evlənmiş...

Indi iki oğlu və bir qızı var. Dejildijinə görə arvadı gənc və gözəldir.

Axşamcağı idi. Gynəş javaş-javaş sakit daqlar ardına cəkilməkdərdi. Onun solğun şyaları altında «Gelly təpə»-nin qarlı zirvəsi almaz kimi parıldajırdı. Sovuq və xərif bir kylək əsirdi. Qolxozun tox syryləri kəndə qayıdırdılar. Juvalarınna geçikmiş quşlar ojan-bujana ucuşurdular.

Sara, kyl rəngi paltosunun dərili bojnunu qaldırmış, aqyr addımlarla evlərinə doğru gedirdi.

O, dysyncəli idi.

— Salam, Sara!

Sara diksindi, başının qaldırdı. Bahadırgın içə șumal yzyny, gylər gəzlərini gerdykdə

yrəji şiddətlə dejynməgə başladı. Nəzərlər qarşalandı. Bahadırgın baxışlarında bir şahin qydrəti vardı. Bu baxışlar qarşısında Saranın göz qapaqlarla aqyr-aqyr aşaçın enirdi.

Bahadır onun əllərini əlləri icinə alıb, səxdi.

— Sən nə qədər gyclysən.

— Hələ indi bilirsən??

— Əzyny cək gərək...

— Əzymü cəkimmi?

Bu dəfə Bahadır onun nazik barmaqlarının elə bərk səxdikə aqyrdañ Saranın janaçın qyzardı.

— Ox... Bahadır, burax!

— Jox gərək aqyljasan, joxsa buraxmaram.

— Aqlamaqmı? mənim ondan zəhləm gedir. Əldyrsələr də aqlamaram. Burax! Başqasınyın nişanılsıb ilə sənin nə işin?

Bahadırgın əlləri boşaldı. Saranın əlləri janına dyşdi.

— Neçə nişanıb?

— Nişanıb neçə olar?

— Axır hansı nişanıb?

— Mən!

— Sən kimə nişanıb olmusan?

— Bir gəzəl oqlanıa.

— O gəzəl oqlanın adıny bilmək olarmı?

— Necin olmur?

— Adı nədir?

— Mirzə Iman!

— Kim?

— Mirzə Iman!

— Mirzə Iman... ha... ha... ha...

— Mənim əziz nişanlıma gylmə!

— Jox əsi, doqrudanım?

— Bəs neçə?

— Belə de... mən də dejirəm gərən bu qız
nəjə belə çiddi etyr... demə iş varımyış...

— Bahadır, əbizim tojumuza gələcəksənmi?

Bahadırın başından «qızlara nə e'tibar!
birdən bu iş doğru olar?» — deyə bir fikir kecdi.
Bahadırın pərtlilijini gərən Sara əzynu sax-
laja bilməjib qəhqəhə ilə gyldy.

— Mən olym bu neçə məsələdir?

— Mirzə Iman mənə elci gəndərmışdı.

— Bıy?

— Bəs neçə?

— Bəs sən nə çavab verdin?

— Dedim ki, gedərdim, ançaq bir şej qaba-
kımyış kəsir. Dedilər «nə?» Mən asəq jox do-
lanbaş jolla Mirzənin burnunun xoşuma gəlmə-
dijini anlatdım.

Burada hər ikisi gözləri itşarınçajı qədər
gyldylər.

— Bəs sən nəjə elə çavab verdin? Jenə nə
qədər də olsa myəllimdir. Hərmətini saxlamaq
lazımdır.

— Bu axmaq kişi məni o qədər jandırıb ki
aqlım başımdan çıxdb. Açıqla elə dedim. O,
arvadımdan, yc uşaqp atası olmasından ha-
ja etmirmi?

Elcinin rədd ediləcəjini Mirzə Iman hec əq-
linə belə gətirməzdı. Bu hadisə onun ycun ən
açın bir zərbəjdı.

«Zəhirmar burun». Elci Saranın rədd cava-
bınyı sojlədikdə Mirzə bu sozy bir necə dəfə oz
ozyno təkrar etdi.

Janvar qaniqulundan iki gyn qabıq şəhərə
getdi. Qaniqul bitdikdən yc gyn sonra gəlib
sıxdb.

Mirzə Imanın gəlişi bytyn kəndin hejratinə
səbəb oldu. O gyny demək olar ki hər bir ev-
də sehbət onun haqqında gedirdi. Kycadə ba-
laça uşaqlar, suja gedən qoça qarşalar onu gər-
dykdə daşanıb hejrətlə tamasa edirdilər. Xal-
qın nəzəri-diqqətinini belə çəlb etməsi Mirzənin
izzəti-nəfsini oxşajırdı.

Xalqın bu hejrətinə səbəb iki şej idi. Birin-
çısı o idil ki, Mirzə Imanın burnu əvvəlki kimi
jastı dejildi. O, indi dyzəlmışdı. Lakin opera-
siyanın myvəffəqijətlə getməsinə baxmajaraq
Mirzənin burnu o qədər də gözəlləşməmişdi.
Maraqa üçün səbəb, Mirzənin gejimi idi. Ma-
hüttdən, balaqların gən olan bir şalvar, əntiqə

bir pençək gejmışdı. Başına gynlyjy həddindən zijadə uzun, ala bəzək bir kerpə qoymusdu. Aqzında isə əjri bir ingilis trupqası daima tystylənirdi. Tə'tildən qajıdandan sonra Mirzə İmanын xasijjətində də bir dəjişiklik vardı; başınpa dik və məqrur tutur, hec kəs ilə danışmır, hətta salam da vermirdi.

Jalnz hər gecə, geç saatda kimi Sara jaşan evin qabaqında gəzinirdi.

Tə'tildən qajıdandan sonra Mirzə İman ikinci dəfə Saraya elci gondərdi. Bu dəfə Saranın onu məhkəmə ilə hədələdijini eşitdikdə, İman öz taleindən kysdy. O, elə zənn etmişdi ki, bur-nuna qojuqu xarç havajı itməjəcək. O, elə zənn etmişdi ki, taza paltar, dyzəlmış burun, ala bəzək kerpə Saranı hejran edəcək.... Lakin hejhat! Tale' ondan yz dəndərmışdı...

Sara ilə Bahadırgın tojlarla olduqu gynlər-də Mirzə İman evdən vələ səxmadı. Xəstələndijini bahanə edərək məktəbə də getmədi.

Mirzə İmanын ikinci bir dərdi də vardı: atestatsiya başlanmışdı.

Mirzə «Eu nə hoqqajdə bəjyrdən səxdi?»— dejirdi.

Maյın axırgında onu atestatsiya qomissija-sına saçırdılar.

Mirzə İman yrəji dejynə-dejynə atestatsiya qomissijası otaqına girdi.

- Necə ildir myəllimsiniz?
- On jeddi.
- Haranı bitirmisiniz?
- Jaj pedaqozi qurşalarında oxumuşam.
- Nə saat?
- 24, 25, 26-da.
- Hansı siniflərdə dərs aparırsınız?
- 2-ci və 3-cü igruppalarda.
- 3-cü sinifdə çoqrafijadan nə kecirdiniz?
- Nə bilim joldaş. Proqrammada nə varsa onu.
- Hər necə qit'ədir?
- Gərək 8 olsun.
- Hansılardır?
- Jevropa, Asiya, Afriqa, Şimali Amerika, Cənubi Amerika, Azərbaycan, Hindistan bir də Avstrya
- Puşkinin tanrıyarsınpızdır?
- Nəjə tanrımyram. Proletar şairidir, bu jaxınlarda 100 yaş tamam olmasın bajram elədik.
- Mirzə İman qomissiyanın tərləjib portumus və əzyndən razı bir halda səxdi.
- Mirzə neçə çavab verdiniz?
- Eh allah vurmusdu onları, onlara bir doqquzluq gəldim ki ezləri də myəəttəl qaldılar.

Atestatsija qomissijasynyň onu myøllimlik hyququndan mährum etdijini eşitdikdä Mirzä Iman əvvälçé inanmadý, sonra isə «şexsi qərəzlikdir! Şexsi qərəzlikdir!» dejə alämə kuy saldy.

Axşam yzéri gynës batarken Bahadır ilä Sara tarladan qajıbdylardy. Här ikisinin gynäşdən janmış gəzel yzyndə sevinç vardy. Onların qarşısına bir fajton cıxdy. Fajtonun arxasında camadan, içində isə aqzında trupqa tystyləjən bir adam oturmuşdu. Bu, Mirzä Iman idi. O, əbədi olaraq bu kəndi və myøllimliji tərk edib gedirdi. Sara gili gərdykda yzyny o jana cevirdi. Fajton syr'ətlə etdy. Mirzä arxadan Bahadırın «Mirzä jaxşy yol» dejə gurlajan səsini, Saranın şən qəhqəhələrini eşitdi.

KITABЫN ICINDƏKILƏR

	Səhifə
Birinci məktub	5
Ikinçi məktub	16
Üçüncü məktub	23
Dördüncü məktub	41
Beşinci məktub	47
Altıncı məktub	56
Jeddiinci məktub	57
Səkkizinci məktub	61
Qarşımyş oqlan	64
Uxazor	81
Qızbəs xala	92
Mirzä Iman	103

Redaqtoru: S. Rəhman
Üz qazvoň və qonsovqaları
rəssam K. Kazımovundur
Texredaqtoru: Z. Aqajev
Qorreqtoru: Zeynal Dadaşov

Istehsalata verilmiş 13/VII-38. Ca-
pa imzalanmış 8/IV-39. Cap listi
3¹/₂. Kaçqız formata 62×94¹/₃₂.
Bir cap listində getmiş hırufat
45.792. Tiraz 3000. Sifariş № 1085
Qiymati 1 m. 50 qəp. cildi 50 qəp.
Baş Mətbuat Mədirliyi Mivakkil-
liji № 3831. Azərnəş № 531/43.
Azərnəş mətbəəsində cap olun-
du, 26-lar adına „Kitab Sarayı”,
Bakı, Əli Bajramov küçəsi.

